

1. Neoliberalizmin əsas nümayəndələri kimlərdir:

- T. Veblen, D. Helbreyt
- √ L. fon Mizes, F. fon Hayek
- U. Mitçell, D. Kommons
- D. Robinson, A. Hansen
- K. Marks, F. Engels

2. “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” kitabının müəllifi kimdir?

- A. Smit
- √ C. Keyns
- D. Rikardo
- M. Fridman
- A. Marşall

3. İqtisadi nəzəriyyənin sosial-institusional istiqaməti nə vaxt yaranmışdır?

- XIX əsrin əvvəlində
- √ XX əsrin əvvəlində
- XIX əsrin sonunda
- XX əsrin sonunda
- XIX əsrin ortalarında

4. Müasir iqtisadi nəzəriyyənin hansı istiqaməti insana və sosial problemlərə böyük diqqətlə səciyyələnir?

- neokeynsçilik
- √ neoinstitusionalizm
- neoliberalizm
- marksizm
- monetarizm

5. Postsənaye cəmiyyəti nəzəriyyəsinin müəllifi kimdir?

- D. Kommons
- √ D. Helbreyt
- L. Erhard
- V. Pareto
- A. Marşall

6. R. Harrod və E. Hansen hansı elmi istiqamətin nümayəndələridir?

- neoinstitusionalizm
- √ neokeynsçilik
- neoliberalizm
- marksizm
- monetarizm

7. Sosial yönümlü bazar təsərrüfatı nəzəriyyəsini kim yaratmışdır?

- M. Fridman
- √ L. Erhard
- T. Veblen
- C. Keyns
- D. Robinson

8. T. Veblen və U. Mitçell iqtisadi nəzəriyyədə hansı istiqamətin nümayəndələridir?

- keynsçilik
- ✓ sosial-institusional
- monetarizm
- neoliberalizm
- marksizm

9. İqtisadi nəzəriyyədə müasir makroiqtisadi analizin əsaslarını yaradan kim olmuşdur?

- M. Fridman
- ✓ C. Keyns
- D. Robinson
- T. Veblen
- L. Erhard

10. İnhisarçı rəqabət nəzəriyyəsini kim yaratmışdır?

- A. Marşall
- ✓ E. Çemberlin
- M. Fridman
- A. Piqu
- C. Keyns

11. Hansı alim öz nəzəriyyəsində klassik və marjinalist yanaşmaları birləşdirmişdir?

- D. Klark
- ✓ A. Marşall
- L. Valras
- K. Menger
- D. Rikardo

12. Torpaq rentası nəzəriyyəsini kim yaratmışdır?

- A. Monkreyen
- ✓ D. Rikardo
- T. Men
- F. Kene
- A. Smit

13. “Əmək sərvətin atası, torpaq isə onun anasıdır” ifadəsinin müəllifi kimdir?

- A. Smit
- ✓ U. Petti
- T. Men
- F. Kene
- D. Rikardo

14. “Ekonomika” (“iqtisadiyyat”) termini qədim yunan dilindən tərcümədə nəyi ifadə edir?

- maliyyə
- ✓ ev təsərrüfatının idarə edilməsi qaydaları
- təsərrüfat fəaliyyəti
- ticarət
- əmtəə istehsalı

15. Aristotel “ekonomika” (“iqtisadiyyat”) termini ilə nəyi ifadə edirdi?

- iqtisadi fəaliyyət
- cəmiyyətin sinfi bölgüsü
- təbiətin qanunları
- pul yığımı, mənfəət əldə edilməsi

√ həyat üçün zəruri olan nemətlərin istehsalı

16. Aristotel “xrematistika” termini ilə nəyi ifadə edirdi?

- cəmiyyətin sinfi bölgüsü
- həyat üçün zəruri olan nemətlərin istehsalı
- iqtisadi fəaliyyət
- təbiətin qanunları
- √ pul yığımı, mənfəət əldə edilməsi

17. Qədim dövrlərdə sərvətin iki formasını – “iqtisadiyyat”ı və “xrematistika”nı fərqləndirən alim kim olmuşdur?

- Ksenofont
- Platon
- Konfutsi
- √ Aristotel
- Seneka

18. Yeni keynsçilərə aiddir.

- T. Veblen, D. Qelbreyt
- U. Mitçell, D. Kommons
- L. Erxard, L. fon Mizes
- M. Fridman, F. fon Xayek
- √ C. Robinson, A. Xansen

19. Kim kapitalizmin inkişafının dinamik modelini yaratmışdır?

- A. Marşall
- L. Valras
- D. M. Keyns
- √ Y. Şumpeter
- M. Fridman

20. Bu alimlərin baxışlarında merkantilizmdən klassik siyasi iqtisada keçid əks olunmuşdur.

- A. Monkriten, T. Mann
- F. Kene, A. Türqo
- A. Smit, D. Rikardo
- K. Marks, F. Engels
- √ U. Petti, P. Buaqilber

21. «Ekonomika» (“iqtisadiyyat”) termini ilk dəfə harada meydana gəlmişdir.

- qədim Çində
- qədim Romada
- qədim Misirdə
- qədim Babilistanda
- √ qədim Yunanıstanda

22. İqtisadi nəzəriyyənin hansı istiqamətinin nümayəndələri ilk dəfə öz təhlilində son hədd kəmiyyətlərini istifadə etməyə başlamışlar?

- neokeynçilər
- monetaristlər
- fiziokratlar
- merkantilistlər
- √ marjinalistlər

23. Qədim Yunanıstanın iqtisadi fikri hansı alimlərin əsərlərində öz əksini tapmışdır?

- Konfutsi, Syun-Tszı
- İbn-Xaldun, Foma Akvinski
- Qay, Katon
- ✓ Platon, Aristotel
- Varron, Seneka

24. Konvergeniya nəzəriyyəsi iqtisadi nəzəriyyənin hansı istiqamətinə aiddir?

- neoklassik
- neoliberalizm
- marjinal
- ✓ sosial-institusional
- neokeynsçilik

25. Aşağıdakı qruplardan hansının iqtisadiyyatın dövlət tənzimlənməsini müsbət qiymətləndirən təlimlər olduğunu göstərin:

- fiziokratlar, marksizm, keynsçilik
- merkantilizm, neoliberalizm, marjinalizm
- fiziokratlar, marksizm, marjinalizm
- marksizm, keynsçilik, monetarizm
- ✓ merkantilizm, marksizm, keynsçilik

26. Azərbaycanda ilkin iqtisadi fikir və təsəvvürlər nədə öz əksini tapmışdır?

- Müqəddimədə
- ✓ Kitabı -Dədə Qorqudda
- Xəmsədə
- Əxlaqi-Nasirdə
- heç birində

27. İri iqtisadi sarsıntılardan bazar iqtisadiyyatının qeyri-sabitliyiylə deyil, düzgün olmayan pul siyasətilə əmələ gəlməsi haqqındakı müddəa əsas ideyalardan birini ifadə edir.

- neokeynsçiliyin
- ✓ monetarizmin
- konvergeniya nəzəriyyəsinin
- klassik siyasi iqtisadın
- marjinalizmin

28. «İctimai seçim» nəzəriyyəsi iqtisadi nəzəriyyənin hansı istiqaməti çərçivəsində yayılmışdır?

- neoklassik
- ✓ sosial-institusional
- marjinalizm
- marksizm
- neokeynsçilik

29. İqtisad elmində sosial ideyalara ilk dəfə kim baxmışdır?

- merkantilistlər
- ✓ sosial-utopistlər
- neokeynsçilər
- fiziokratlar
- marksistlər

30. İqtisad elminə «iqtisadi insan» terminini kim daxil etmişdir?

- A. Marşall
- ✓ A. Smit
- K. Marks

- D. Rikardo
- F. Kene

31. «Görünməz əl» ifadəsi məşhur iqtisadçılardan kimə məxsusdur?

- K. Marks
- √ A. Smit
- J. Keyns
- D. Rikardo
- A. Marşall

32. İqtisadi fikrin hansı cərəyanı da həmçinin «marksizm» adı daşıyır

- merkantilizm
- √ proletar siyasi iqtisadı
- neoliberal istiqamət
- riyazi məktəb
- klassik siyasi iqtisad

33. «Ekonomiks» anlayışı aşağıdakı müəllifin əsərinin başlığında istifadə edildikdən sonra qəbul olunmuşdur:

- Con Stüart Mill
- √ Alfred Marşall
- Con Meynard Keyns
- Adam Smit
- Karl Marks

34. İslamın müqəddəs kitabı «Qurani-Kərim»də nəyə icazə verilmir?

- sahibkarlıq fəaliyyətinə
- √ sələmçiliyə, faiz almaq məqsədi ilə borc verməyə
- alqı-satqıya, ticarətlə məşğul olmağa
- xarici malların alqı- satqısına
- xüsusi mülkiyyətçiliyə

35. İqtisadiyyat sahəsi üzrə Nobel mükafatının laureatı olan kimdir?

- Con Meynard Keyns
- √ Pol Samuelson
- Alfred Marşall
- Adam Smit
- Karl Marks

36. Hansı iqtisadi məktəb ilk dəfə kənd təsərrüfatında gəlirlərin təkrar istehsalı və bölgüsünü təhlil etmişdir?

- merkantilizm
- √ fiziokratlar
- marksizm
- klassik siyasi iqtisad
- keynsçilik

37. Əmək-dəyər nəzəriyyəsinin yaradılması iqtisad elminin hansı istiqaməti ilə bağlıdır?

- neoliberalizm
- √ klassik istiqamət
- marksizm
- keynsçilik
- marjinalizm

38. Hansı iqtisadi məktəb proteksionist dövlət siyasətinin əsasını qoymuşdur:

- klassik siyasi iqtisad
- ✓ merkantilizm
- keynsçilik
- fiziokratlar
- proletar siyasi iqtisad

39. P.Samuelson iqtisad elminin görkəmli nümayəndələrindən üçünü fərqləndirmişdir. Onlar kimlərdir?

- Kene, Marşall, Fridman
- Marks, Keyns, Marşall
- ✓ Smit, Marks, Keyns
- Keyns, Marks, Fridman
- Smit, Rikardo, Marks

40. İqtisadi nəzəriyyənin neoklassik istiqamətinə hansı müasir elmi cərəyanlar aiddir:

- sosial-institusionalizm, marjinalizm:
- ✓ monetarizm, neoliberalizm
- marksizm, merkantilizm
- keynsçilik, marjinalizm
- merkantilizm, monetarizm

41. İqtisadi nəzəriyyədə riyazi metodlardan geniş istifadə etməyə kim başlamışdır:

- K.Marks, F.Engels
- ✓ L.Valras, V.Pareto
- U.Jevons, K.Menger
- A.Smit, D.Rikardo
- Ş.Furye, C.Sismondi

42. Adları sadalanan alimlərdən kim marjinalizmin nümayəndəsidir:

- A. Smit, D. Rikardo
- ✓ U. Jevons, K. Menger
- Ş. Furye, C. Sismondi
- L. Erxard, M. Fridman
- K. Marks, F. Engels

43. İqtisadi nəzəriyyədə monetarizm cərəyanının banisi kimdir?

- K. Marks
- ✓ M. Fridman
- L. Erxard
- V. Pareto
- A. Marşall

44. Monetarizm cərəyanı iqtisadi nəzəriyyənin hansı istiqamətinə aiddir?

- keynsçilik
- ✓ neoklassik
- marksizm
- merkantilizm
- institusional-sosioloji

45. Siyasi iqtisad termini meydana gəlib:

- 1776-cı ildə
- ✓ 1615-ci ildə
- 1902-ci ildə

- 1932-ci ildə
- 1890-cı ildə

46. İqtisadi nəzəriyyənin keynsçi istiqaməti meydana gəlmişdir.

- XIX əsrin ortalarında
- ✓ XX əsrin 30-cu illərində
- XVII əsrdə
- bizim dövrdə
- XX əsrin 70-ci illərində

47. Tarixən birinci olan iqtisadi nəzəriyyə məktəbi hansıdır?

- keynsçilik
- ✓ merkantilizm
- fiziokratlar
- neoliberalizm
- klassik siyasi iqtisad

48. Ticarət burjuaziyasının mənafeyini ifadə edən nəzəriyyəyə aiddir:

- fiziokratlar nəzəriyyəsi
- ✓ merkantilizm
- klassik siyasi iqtisad
- proletar siyasi iqtisad
- marjinalizm

49. F. Kene görkəmli nümayəndəsi olmuşdur:

- merkantilizmin
- ✓ fiziokratların
- keynsçiliyin
- neoliberalizmin
- marjinalizmin

50. Siyasi iqtisad elminin adı kim tərəfindən ilk dəfə irəli sürülmüsdür:

- A. Smit
- ✓ A. Monkreyen
- P. Buaqilber
- U. Petti
- D. Rikardo

51. Fiziokrat nəzəriyyənin əsas banisi kimdir?

- A. Monkreyen
- ✓ F. Kene
- D. Rikardo
- P. Buaqilber
- U. Petti

52. Aşağıda sadalananlardan hansı iqtisadi nəzəriyyədə tətbiq edilmir?

- riyazi modellər
- ✓ sadalananların hamısı tətbiq edilir
- funksiyalar
- sadalananların heç biri tətbiq edilmir
- qrafiklər

53. İqtisadi hadisənin və ya prosesin formallaşdırılmış təsviri belə adlanır:

- iqtisadi eksperiment
- ✓ iqtisadi model
- induksiya
- deduksiya
- iqtisadi kateqoriya

54. İqtisadiyyatda gələcəkdə baş verə biləcək hadisələrin elmi uzaqgörənliyi belə adlanır:

- modelləşdirmə
- ✓ proqnozlaşdırma
- son hədd analizi
- verifikasiya
- funksional analiz

55. İqtisadi nəzəriyyənin xalq təsərrüfatının ayrı-ayrı sferalarının və sahələrinin iqtisadiyyatını öyrənən hissəsi necə adlanır?

- mikroiqtisadiyyat
- ✓ mezoekonomika
- meqaeconomika
- ekonometrika
- makroiqtisadiyyat

56. Dövlətin və firmanın nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı sahəsində məqsədyönlü tədbirləri sistemi necə adlanır?

- iqtisadi nəzəriyyə
- ✓ iqtisadi siyasət
- iqtisadi fəaliyyət
- təkamül yanaşması
- metodoloji yanaşma

57. İqtisadi hadisələrin iqtisadi kəmiyyətlər arasında qarşılıqlı asılılıqların üzə çıxarılması nöqtəyi-nəzərindən tədqiqatı necə adlanır?

- son hədd analizi
- ✓ funksional analiz
- tarazlıq yanaşması
- təkamül yanaşması
- modelləşdirmə

58. İqtisadi nəzəriyyənin hansı istiqaməti məhdud rasionallıq prinsipindən geniş istifadə edir?

- keynsçilik
- ✓ sosial-institusionalizm
- monetarizm
- neoliberalizm
- marksizm

59. Hər hansı iqtisadi dəyişənin ayrılıqda dəyişməsi zamanı yaranan kəmiyyət dəyişikliklərinin tədqiq edilməsi necə adlanır?

- ✓ son hədd analizi
- təkamül yanaşması
- funksional analiz
- modelləşdirmə
- tarazlıq yanaşması

60. İqtisadiyyatda qanunauyğunluqların üzə çıxarılması və əsaslandırılması üçün əsas vasitə nədir?

- qrafiklər
- ✓ statistik məlumatlar
- təkamül yanaşması



- nəzəri ideyalar
- riyazi modellər

61. Hansı elmi yanaşmada abstrakdan konkretə yüksəlmə idrakın əsas metodlarından biridir?

- subyektivist yanaşma
- ✓ dialektik yanaşma
- rasionalist yanaşma
- strukturalist yanaşma
- pozitivist yanaşma

62. Hansı metodoloji yanaşmada sistemin strukturunun, onun daxili quruluşunun üzə çıxarılmasına xüsusi diqqət yetirilir?

- subyektivist yanaşma
- ✓ strukturalist yanaşma
- rasionalist yanaşma
- dialektik yanaşma
- pozitivist yanaşma

63. Elmi nəticələrin təcrübədə bilavasitə təsdiq edilməsi necə adlanır?

- pragmatizm
- ✓ verifikasiya
- abstraksiya
- saxtalaşdırma
- eksplikasiya

64. Ümumiləşdirmə metodunun tətbiqinin nəticəsi nədən ibarətdir?

- iqtisadi modellər
- ✓ yekun nəticələrin və xarakteristikaların alınması
- qrafiklərin qurulması
- əvvəlki təcrübənin öyrənilməsi
- ayrı-ayrı iqtisadi hadisələrin öyrənilməsi

65. Hansı elmi metod ayrı-ayrı elementlərin vahid tam şəkildə birləşdirilməsinə və onların qarşılıqlı əlaqələrinin öyrənilməsinə əsaslanır?

- elmi abstraksiya
- ✓ sintez
- induksiya
- deduksiya
- analiz

66. Öyrənmə metodlarından ümumidən xüsusiyyətdə doğru hərəkəti əks etdirəni göstərin.

- iqtisadi eksperiment
- ✓ deduksiya metodu
- induksiya metodu
- məntiqi metod
- elmi abstraksiya

67. Zehində hadisəni tərkib hissələrinə bölərək hər birinin ayrılıqda öyrənilməsinə əsaslanan elmi metod necə adlanır?

- elmi abstraksiya
- ✓ təhlil
- deduksiya
- riyazi modelləşdirmə
- induksiya

68. Sivilizasiyanın təbii rasionallıq qanunlarını kəşf etməyi məqsəd kimi qəbul edən elmi yanaşmanı göstərin:

- subyektiv
- ✓ rasionalist
- dialektik-materialist
- doğru cavab yoxdur
- empirik-neopozitiv

69. İqtisadi təhlilin obyektini kimi iqtisadi subyektin davranışını qəbul edən yanaşmanı göstərin:

- empirik-neopozitiv
- ✓ subyektiv
- dialektik-materialist
- doğru cavab yoxdur
- rasionalist

70. «Millətin məhsuldar qüvvələri» iqtisadi nəzəriyyənin predmeti kimi qəbul edən elmi istiqaməti göstərin:

- merkantelistlər
- ✓ tarixi məktəb
- klassik siyasi iqtisad
- proletar siyasi iqtisadi
- fiziokratlar

71. Elmin tədqiqat predmetini tədaviyə istehsal keçirən elmi cərəyanını göstərin.

- utopik-sosialistlər
- ✓ fiziokratlar
- keynsçilər
- merkantelistlər
- marjinalistlər

72. Mikroiqtiadiyyat nöqtəyi-nəzərindən iqtisadiyyatın başlıca problemi ibarətdir:

- qabaqcıl texnologiyaların tətbiqini təmin etməkdən
- vətəndaşlara layiqli həyat səviyyəsi təmin etməkdən
- inflyasiya və işsizliyin aradan qaldırılmasından
- ✓ resursların səmərəli bölgüsünü təmin etməkdən
- bütün sadalananlar düzdür

73. Cəmiyyətin iqtisadi həyatının ən ümumi və mühüm cəhətlərini əks etdirən məntiqi anlayışlar – bu:

- ümumi iqtisadi qanunlardır
- ✓ iqtisadi kateqoriyalardır
- spesifik iqtisadi qanunlardır
- iqtisadi modellər
- xüsusi iqtisadi qanunlardır

74. Ayrı-ayrı amillərin öyrənilməsindən ümumi müddəalar və nəticələrə keçid – bu:

- iqtisadi eksperimentdir
- ✓ induksiya metodudur
- deduksiya metodudur
- məntiqi metoddur
- elmi abstraksiyadır

75. İqtisadi hadisə və ya prosesin onun öyrənilməsi məqsədilə süni surətdə canlandırılması – bu:

- iqtisadi modeldir
- ✓ iqtisadi eksperimentdir
- induksiya metodudur

- deduksiya metodudur
- statistik tədqiqat metodudur

**76.** İqtisad elminin tarixi və məntiqi metodların ümumilyi belə bir müddəadan ibarətdir:

- yalnız sabit təkrar olunan hadisələri öyrənmək zəruridir
- ✓ iqtisadiyyat və cəmiyyətin inkişafı sadədən mürəkkəbə doğru gedir
- tədqiqatın statistik üsullarını istifadə etmək zəruridir
- bu metodlar arasında ümumi heç nə yoxdur
- iqtisadi həyatın bütün hadisələrini öyrənmək zəruridir

**77.** Elmi abstraksiya metodu ibarətdir:

- iqtisadi hadisələrin ayrı-ayrı tərkib hissələrinin öyrənilməsindən
- ✓ iqtisadi hadisələri ikinci dərəcəli cəhətlərdən ayırmaqdan
- riyazi modellərin qurulmasından
- iqtisadi eksperimentlərin aparılmasından
- iqtisadi hadisənin bütün mənzərəsini bərpa etməkdən

**78.** Hansı metodoloji yanaşma üçün iqtisadi hadisələrin əsaslı surətdə öyrənilməsi və onların qiymətləndirilməsi səciyyəvidir?

- subyektiv
- ✓ neopozitiv-empirik
- dialektik-materialist
- bütün sadalanan yanaşmalar üçün
- rasionalist

**79.** Hansı metodoloji yanaşma üçün iqtisadi hadisələri qarşılıqlı əlaqədə və inkişafda səciyyəvidir?

- subyektiv
- ✓ dialektik-materialist
- rasionalist
- bütün sadalanan yanaşmalar üçün
- neopozitiv-empirik

**80.** Bu gün iqtisad elminin əsas əhəmiyyəti ondadır ki,

- sahibkarlara uğurlu biznes aparmaqda kömək edir:
- ✓ insanların tələbatlarının ödənilməsi baxımından cəmiyyətin daha yaxşı quruluşunun təşkilinin yollarını göstərir.
- insanlara onların davranışının həqiqi səbəblərini göstərir.
- insanların ijtimai həyatında iqtisadiyyatın rolunu müəyyənləşdirir
- alimlərə öz istedadlarını reallaşdırmağa imkan yaradır;

**81.** Dəyər qanunu –

- ümumi iqtisadi qanundur
- ✓ xüsusi iqtisadi qanundur
- iqtisadi kafeporiyadır
- iqtisadi qanun deyildir
- spesifik iqtisadi qanundur

**82.** İqtisadi nəzəriyyədə belə öyrənmə metodu mövcud deyildir:

- elmi abstraksiya
- riyazi modelləşdirmə
- deduksiya
- ✓ spesifikləşdirmə
- induksiya

83. İqtisadi nəzəriyyənin hansı cərəyanının nümayəndələri iqtisad elminin öyrənilməsinin predmetini mənbəyi ticarət olan milli sərvət hesab etmişlər?
- fiziokratlar
  - ✓ merkantilistlər
  - neokeynsçilər
  - neolibəralar
  - mərjinalistlər
84. İqtisad elmində pozitiv yanaşma əlaqədardır:
- riyazi metod və modellərin aparılması ilə
  - ✓ iqtisadiyyatın real vəziyyətinin öyrənilməsi ilə
  - iqtisadiyyatın necə olmasının öyrənilməsi ilə
  - iqtisadi sistemin ayrı-ayrı elementlərinin öyrənilməsi ilə
  - iqtisadi eksperimentlərin aparılması ilə
85. İqtisad elmində normativ yanaşmalar mövcuddur:
- iqtisadi sistemin ayrı-ayrı elementlərinin öyrənilməsilə
  - iqtisadi eksperimentlərin aparılması ilə
  - ✓ iqtisadiyyatın necə olmasının öyrənilməsilə
  - iqtisadiyyatın real vəziyyətinin öyrənilməsilə
  - riyazi metod və modellərin tətbiqlə
86. İqtisad elmində belə metodoloji yanaşma mövcud deyil:
- dialektik-materialist
  - ✓ sosial-institusional
  - neopozitiv-empirik
  - bütün sadalanan yanaşmalar mövcuddur
  - subyektiv
87. Tələbatların artması qanunu aiddir:
- xüsusi iqtisadi qanunlara
  - ✓ ümumi iqtisadi qanunlara
  - iqtisadi qanunlara aid deyil
  - belə bir qanun mövcud deyil
  - spesifik iqtisadi qanunlara
88. İqtisadi nəzəriyyənin sintez metodun elementlərini göstərin:
- tədqiq olunan hadisənin tərkib hissələrinə bölünməsi
  - ✓ aralarında doğmaliq əlaqələri olan elementlərin birləşdirilməsi, hissələrdən tamın yaradılması
  - sadalanan hamısı sintez metoduna aiddir
  - sadalanan heç biri sintez metoduna aid deyil
  - təfəkkürdə konkretdən abstrakta hərəkət
89. Təbiət və cəmiyyət qanunlarının vəhdəti nədədir:
- insanların fəaliyyətindən asılıdırlar
  - ✓ obyektiv xarakter daşıyırlar
  - tarixən keçici xarakter daşıyırlar
  - onların arasında heç bir oxşarlıq yoxdur
  - insanların iqtisadi fəaliyyəti vasitəsilə təzahür edilirlər
90. İqtisad elminin bir sahəsi kimi mikroiqtisadiyyat nəyi öyrənir?
- ayrı-ayrı firmaların iqtisadi davranışını

- √ ayrı-ayrı istehlakçı, firma və resurs mülkiyyətçiləri qrupunun iqtisadi davranışını
- milli iqtisadiyyat səviyyəsində baş verən prosesləri
- dövlət və təsərrüfat sahələri arasında yaranan iqtisadi əlaqələri
- dünya birliyində iqtisadi münasibətləri

91. İqtisad elminin metodologiyası anlayışı özünə daxil edir:

- iqtisadiyyatın strukturu
- √ iqtisadi hadisələrin öyrənilməsi üsulları və metodları
- iqtisadçı alimlərin dünyagörüşü
- müxtəlif iqtisadi sistemlərinin öyrənilməsi
- iqtisadi nəzəriyyənin müxtəlif cərəyanları

92. İlk dəfə tədavi sferasını deyil, istehsal prosesini öz təhlilinin predmeti etmiş iqtisadi məktəb:

- merkantilizm
- √ fiziokratlar
- marjinalizm
- proletar siyasi iqtisad
- klassik siyasi iqtisad

93. İqtisadi nəzəriyyənin predmetini daha dolğun səciyyələndirən tərif:

- insanların maddi və mənəvi tələbatlarının inkişafı və formalaşması haqqında elm
- √ məhdud iqtisadi ehtiyatlar şəraitində insan cəmiyyətinin inkişafının ən ümumi qanunları haqqında elm
- milli sərvətlər, onun mənbələri və ondan istifadə haqqında elm
- iqtisadi subyektlərin təsərrüfat fəaliyyəti və onların əlaqələri barədə elm
- istehsal olunmuş nemətlərin istehsalı və bölgüsünün meyarları haqqında elm

94. Proletar siyasi iqtisad nəyi iqtisadi nəzəriyyənin predmeti hesab edir?

- millətin sərvəti və onun mənbələri
- √ istehsal münasibətləri və onların inkişaf qanunları
- qeyri-məhdud resurslar və onların istifadə edilməsi üsulları
- milli iqtisadiyyatın fəaliyyəti
- təsərrüfatçılıq subyektlərinin davranışı

95. İqtisadi nəzəriyyənin sahəsi kimi makroiqtisadiyyat öyrənir:

- dövlətin iqtisadiyyatda rolunu
- √ bütövlükdə milli iqtisadiyyatda baş verən prosesləri
- sahibkarlıq və iqtisadiyyatda onun rolunu
- bazar mexanizminin ayrı-ayrı elementlərini
- cəmiyyətin iqtisadi inkişafının qlobal meyillərini

96. İqtisad elminin başlıca vəzifəsinin cəmiyyətin iqtisadi həyat fəaliyyətinin, insanların davranışının stimül və motivlərinin tədqiq olmasını hesab etmişdir:

- K. Marks
- √ A. Marşall
- A. Smit
- F. Kene
- D. Rikardo

97. Aşağıda iqtisadi nəzəriyyənin predmetinə müxtəlif iqtisadi məktəblərin baxışları verilmişdir. Hansı baxış klassik məktəbə aiddir?

- xarici ticarətlə və ölkəyə pulun gəlməsi ilə əlaqədar olan fəaliyyət;
- √ sərvətin yaradıldığı istehsal sferasının, həmçinin onun bölüşdürülməsi və istehlakının öyrənilməsi;
- sərvətin mənbəyinin könd təsərrüfatı əməyi olduğu istehsal sferasını öyrənmək;
- şəxslərin və sosial institutların davranışı

- kapitalist istehsal üsulu və ona xas olan istehsal və mübadilə münasibətləri;

98. Məhsulun iqtisadi fəaliyyətin iştirakçılarının sərəncamına daxil olan hissəsinin və həcmnin təyin edilməsi prosesi belə adlanır:

- istehlak
- istehsal
- istehsal münasibətləri
- ✓ bölgü
- mübadilə

99. Cəmiyyətin mövcud resurslarından yeni istehsalatlar yaratmaq və istehsalı artırmaq imkanları belə adlanır:

- iqtisadi davranış
- iqtisadi tələbat
- istehsal münasibətləri
- ✓ məhsuldar qüvvələr
- iqtisadi maraqlar

100. Qarşıya qoyulmuş hədəflərə nail olmaq məqsədi ilə məhdud resurslardan istifadə barəsində qərarlar qəbul edilməsi prosesi belə adlanır:

- iqtisadi resurslar
- iqtisadi tələbat
- iqtisadi maraqlar
- ✓ iqtisadi davranış
- iqtisadi nemətlər

101. Nemətlərin yaradılması və insanların ehtiyaclarının təmin edilməsi üçün mövcud imkanlar belə adlanır:

- iqtisadi tələbat
- istehsal texnologiyası
- doğru cavab yoxdur
- iqtisadi maraqlar
- ✓ iqtisadi resurslar

102. Maddi nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehsalkı ilə əlaqədar insanların münasibətləri nədir?

- texnoloji münasibətlər
- ✓ istehsal münasibətlər
- istehsal imkanları
- məhsuldar qüvvələr
- sosial münasibətlər

103. İstehsal vasitələrinin və istehmsal vasitələrini hərəkətə gətirən bilik və təcrübəyə malik olan insanların məcmu adlanır.

- iqtisadi sistem
- istehsal üsulu
- ✓ məhsuldar qüvvələr
- istehsal münasibətləri
- əmək vasitələri

104. Əgər ölkə özünün bütün maddi və əmək ehtiyatlarını istifadə edərsə, hər hansı məhsuldan çoxlu miqdarda:

- mümkün ehtiyatları artırmaqla istehsal oluna bilər
- istehsal oluna bilməz
- vergilərin azalması ilə istehsal oluna bilər
- oluna bilər, əgər təbii resurslar kifayət qədərdir
- ✓ ehtiyatların yenidən bölgüsü ilə istehsal oluna bilər

105. Əgər resursqoruyucu texnologiya tətbiq olunarsa onda istehsal imkanların əyrisi:

- daha qabarıq olar
- dəyişməz qalar
- sola yerini dəyişər
- ✓ sağa yerini dəyişər
- çökük olar

**106.** İstehsal imkanları əyrisində məhsullardan birinin istehsalının artmasına uyğun olaraq:

- o biri məhsulun istehsalı artır
- o biri məhsulun istehsalının həcmi sabit qalır
- gəlirlər artır
- o biri məhsulun istehsalı dayandırılır
- ✓ o biri məhsulun istehsalı aşağı düşür

**107.** Hansı xərclər alternativ adlanır?

- hazır məhsulun reallaşdırılması ilə əlaqədar xərclər
- sadalanan xərclərdən heç biri
- istehsalın genişləndirilməsilə əlaqədar xərclər
- ✓ resursların məhdudluğu şəraitində seçimin zəruriliyilə əlaqədar xərclər
- rəqabət mübarizəsi və reklamlarla əlaqədar xərclər

**108.** Universitetdə tələbənin təhsil almasının alternativ qiymətliliyi əks olunur:

- tələbənin saxlanması valideynlərin çəkdiyi xərclər
- təhsilini bitirəndən sonra alınan gəlirlər
- təqaüdün miqdarı
- orta statistik mütəxəssisin təhsilinə dövlətin xərcləri
- ✓ təhsili atıb işləyərkən əldə edəcək maksimum əməkhaqqı

**109.** İstehsal imkanları əyrisinin iki məhsulun müxtəlif kombinasiyalarını göstərən hala uyğundur:

- maddi ehtiyatların tam istifadə olunması
- istifadə olunan resursların azalması
- əmək resurslarının tam istifadə olunması
- tətbiq olunan ehtiyatların kəmiyyətinin artması
- ✓ dəyişməz texnologiya və mövcud ehtiyatların tam istifadə edilməsi

**110.** İqtisadi ehtiyatların tam istifadə olunmasının göstərən nöqdə yerləşir

- sıfırdan başqa
- düzqün cavab yoxdur
- istehsal imkanları əyrisində yuxarda
- istehsal imkanları daxilində
- ✓ istehsal imkanları əyrisi üzərində

**111.** İstehsal funksiyası nəyi göstərir?

- istifadə olunan istehsal amillərinin kəmiyyəti arasında qarşılıqlı asılılığı
- müxtəlif istehsal sahələrində məhsul istehsalının həcmi
- firmanın iqtisadi ehtiyatlara və istehsalın başqa şərtlərinə tələbatını
- ✓ istehsal həcmi və istifadə olunan istehsal amillərinin arasında asılılığını
- firmanın maksimum istehsal həcmi

**112.** İstehsalın şəxsi amili nədir?

- əmək vasitələri
- doğru cavab yoxdur
- istehsal vasitələri
- ✓ iş qüvvəsi

- əmək predmeti

**113.** İstehsalın imkanlarına və məhsuldarlığına həlledici təsir göstərən mühüm element nədir?

- texnologiya
- maddi nemət
- əmək vasitəsi
- əmək predmeti
- ✓ istehsal amili

**114.** Fasiləsiz təkrarlanan istehsal prosesi nədir?

- ✓ içtimai təkrar istehsal
- maddi istehsal
- təsərrüfat fəaliyyəti
- doğru cavab yoxdur
- qeyri maddi istehsal

**115.** Nəticədə insanın müəyyən tələbatını ödəyən insanın məqsədəuyğun fəaliyyəti nədir?

- maddi nemət
- iqtisadi mənafe
- iqtisadi ehtiyat
- ✓ xidmət
- qeyri-maddi nemət

**116.** İş qüvvəsi və istehsal vasitələri arasında qarşılıqlı təsir əks olunur:

- istehsal münasibətləri ilə
- sadalananlardan heç biri
- idarəetmə metodları ilə
- ✓ istehsal texnologiyası ilə
- istehsalın təşkili ilə

**117.** Resursların məhdudluğu budur:

- inzibati-amirlik sisteminin səciyyəsi
- təkrar istehsalın xarakteristikası
- ancaq sənayeləşmə sisteminin səciyyəsi
- iqtisadiyyatın xarakteristikası
- ✓ insan tələbatlarının tam ödənilməsinin qeyri-mümkünlüyü

**118.** İqtisadi resursların hansı növləri üçün mütləq məhdudluq səciyyəvidir:

- informasiya
- resursların bütün sadalanan növləri üçün nisbi məhdudluq səciyyəvidir
- maddi
- maliyyə
- ✓ təbii

**119.** İstehsal amillərinin qarşılıqlı əvəz olunması nəyi qismən aradan qaldırmağa imkan verir:

- iqtisadi böhranları
- işsizliyi
- istehsalın səmərəliliyini
- ✓ resursların məhdudluğunu
- tələbatların qeyri- məhdudluğunu

**120.** Qeyri-maddi xidmətlərə aiddir.



- ictimai nəqliyyatda gediş
- √ təhsil alma
- turist səfəri
- atelyedə pencəyin tikilməsi
- dəlləkxanada saç qırılması

121. Nemət adlanır:

- nəticəsi insanın hansısa bir tələbatını ödəyən məqsədyönlü fəaliyyəti
- √ insanın bu və ya digər tələbatını ödəyən əşya, hadisə və əmək məhsulu
- maddi istehsalın məhsulu
- insanın faydalı fəaliyyəti
- iqtisadi tələbatların təzahür forması

122. Qeyri-maddi nemətlərə aiddir:

- dərslük
- √ kompyuter proqramı
- avtomobil
- meyvələr
- dərman

123. Əmək, kapital, torpaq və sahibkarlıq qabiliyyəti kateqoriyalarını birləşdirən əlamət nədir?

- hamısı maddi – istehsal resurslarıdır
- √ bunlar istehsal amilləridir
- bunlar makroiqtisadi göstəricilərdir
- bunlar hamısı maddi nemətlərdir
- bunlar iqtisadiyyatın fundamental prinsipləridir

124. İqtisadi resursların belə növü yoxdur:

- əmək
- √ qeyri-maddi
- maliyyə
- təbii
- maddi

125. Təbii resursları əks etdirən istehsal amilləri – bu:

- sahibkarlıq qabiliyyəti
- əmək
- √ torpaq
- məhsuldar kapital
- pul kapitalı

126. Aşağıda göstərilənlərdən hansı qeyri-iqtisadi nemət hesab olunur?

- sualtı qayıq
- √ küləyin enerjisi
- paltar
- su kəməri
- bilik

127. Aşağıda göstərilən istehsal amillər siyahısından hansı daha doğrudur?

- torpaq, əmək, kapital, iş qüvvəsi, idarəetmə
- √ torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti
- resurslar, texnologiya, sahibkarlıq, kapital
- sahibkarlıq, texnologiya, əmək

- torpaq, əmək, istehsal vasitəsi, texnologiya, idarəetmə

**128.** Əmək vasitələri harada düzgün göstərilmişdir:

- alətlər, yanacaq, xammal
- ✓ istehsal binaları, avadanlıq, alətlər
- xammal, avadanlıq, nəqliyyat vasitələri
- istehsal binaları, qurğular, iş qüvvəsi
- iş qüvvəsi, texnologiya

**129.** İstehsal vasitələri ibarətdir:

- əmək cisimləri və əmək məhsullarından
- ✓ əmək vasitələri və cisimlərindən
- iş qüvvəsi və texnologiyadan
- əmək məhsulları və əmək vasitələrindən
- əmək vasitələri və iş qüvvəsindən

**130.** İctimai təkrar istehsalın aşağıdakı formaları mövcuddur:

- maddi və qeyri-maddi
- ✓ sadə və geniş
- məhsuldar və qeyri-məhsuldar
- nemətlər istehsalı və xidmətlər istehsalı
- iqtisadi və qeyri-iqtisadi

**131.** İqtisad elmi təkrar istehsal prosesində neçə mərhələni ayırır:

- 2.0
- ✓ 4.0
- 5.0
- 6.0
- 3.0

**132.** Təsərrüfat fəaliyyətinin belə bir mərhələsi mövcud deyil:

- istehsal
- ✓ həddindən artıq ifrat istehsal
- mübadilə
- istehlak
- bölgü

**133.** Müxtəlif tələbatların ödənilməsinə yönəldilmiş nemət və xidmətlərin istehsalı prosesində insanların məqsədyönlü təşkil olunmuş fəaliyyəti – bu:

- ictimai təkrar istehsal
- ✓ təsərrüfat fəaliyyəti
- istehsal münasibətləri
- məhsuldar qüvvələr
- iqtisadi mənafe

**134.** Cəmiyyətin məhsuldar qüvvələrinin tərkib hissələri aşağıdakılardır:

- əmək alətləri və əmək vasitələri;
- ✓ istehsal vasitələri və iş qüvvəsi.
- texnoloji münasibətlər və iş qüvvəsi;
- əmək vasitələri və əmək məhsulu
- əmək vasitələri və iş qüvvəsi;

**135.** Əmək cisimləri –bu:

- alətlər, mexanizmlər, maşınlardır
- ✓ sonrakı emala gedən xammal
- binalar, yollar, kanallardır
- hazır məhsul
- fəhlələr və ifadəedicilər heyətidir

136. Göstərilən amillərdən hansını iqtisadi resurslara aid etmək olar?

- təbii ehtiyatlar (torpaq), faydalı qazıntılar, su ehtiyatları
- ✓ sadalananların hamısı
- informasiya amili
- sadalananların heç biri
- əmtəə və xidmətlərin istehsalı zamanı sərf olunmuş insanın fiziki və zehni qabiliyyəti

137. İqtisadi mənafeələr – bu:

- insanın həyat fəaliyyəti və inkişafı üçün ona zəruri olan iqtisadi nemətlər
- ✓ iqtisadi fəaliyyət yolu ilə ödəmə bilən tələbatlar
- iqtisadi subyektlərin maraqları
- insanların yüksək gəlirlər əldə etmək cəhdləri
- insanların özünü reallaşdırmağa tələbatı

138. İqtisadi sistemləri predmetyaradıcı meyarlar əsasında necə təsvir etmək olar?

- iqtisadiyyatda funksional əlaqələrin məcmusu kimi
- ✓ sadalananların hamısı düzgündür
- təsisatların məcmusu kimi
- istehsal münasibətləri sistemi kimi
- doğru cavab yoxdur

139. İqtisadi nəzəriyyədə iqtisadi sistemlərin hansı meyarları mövcuddur?

- sosial-iqtisadi
- həcm və dinamika meyarları
- iqtisadi nəzəriyyədə belə meyarlar yoxdu
- sadalanan bütün meyarlar mövcuddur
- ✓ predmetyaradıcı

140. Dəyişikliklər vəziyyətində, bir təsərrüfat tipindən digərinə keçid vəziyyətində olan iqtisadiyyat necə adlanır?

- inzibati-amirlik iqtisadiyyatı
- azad bazar iqtisadiyyatı
- ənənəvi iqtisadiyyat
- qarışıq iqtisadiyyat
- ✓ keçid iqtisadiyyatı

141. İqtisadi nəzəriyyənin hansı istiqaməti iqtisadi sistemləri sənayenin inkişaf səviyyəsi əsasında xarakterizə edir?

- klassik siyasi iqtisad
- marjinalizm
- keynsçilik
- ✓ sosial-institusional istiqamət
- merkantilizm

142. Müxtəlif iqtisadi sistemləri istehsal ilə istehlak arasında əlaqənin xarakteri əsasında fərqləndirən kim olmuşdur?

- A. Smit
- K. Marks
- ✓ K. Byuxer

- C. Helbreyt
- M. Fridman

**143.** İqtisadi sistemlərin xarakteristikasına formasiyalı yanaşmanın müəllifi kimdir?

- A. Smit
- K. Byuxer
- M. Fridman
- C. Helbreyt
- ✓ K. Marks

**144.** İqtisadi sistemin istehsal imkanları nə ilə məhdudlaşır?

- iqtisadi ziddiyyətlərlə
- istehsal münasibətlərinin mürəkkəbliyi ilə
- dövlətin iqtisadi proseslərə müdaxiləsi ilə
- insanların tələbatlarının sonsuzluğu ilə
- ✓ istifadə olunan ehtiyatların məhdudluğu ilə

**145.** Qapalı ev təsərrüfatı, şəhər təsərrüfatı, xalq təsərrüfatı – iqtisadi sistemlərin bu növləri bu əsasla ayrılır:

- resurslara mülkiyyətin formaları
- iqtisadiyyatda ETT-nin rolu
- ✓ istehsal və istehlak arasında əlaqənin xarakteri
- iqtisadiyyatın sənayeləşməsi dərəcəsi
- formasiya yanaşması

**146.** İqtisadi sistemin səmərəli fəaliyyətinin əsas problemi:

- təsərrüfat fəaliyyətinin nəticələrinin daha yaxşı bölgüsü problemi
- inflyasiya problemi
- ✓ resursların bölgüsünün ən yaxşı üsulunun seçilməsi problemi
- işsizlik problemi
- iş qüvvəsinin istehsal sahələri üzrə bölgüsü problemi

**147.** Hər bir iqtisadi sistem ehtiyatların məhdudluğu faktı ilə üzləşir, nə deməkdir?

- elə ola bilər ki, bəzi məhsulları yalnız həddən artıq yüksək qiymətlə almaq olur.
- məhdudluqla kəsib dövlətlər qarşılaşır, varlı dövlətlərdə isə bu problem həll olunmuşdur.
- heç bir iqtisadi sistem resursların səmərəli istifadə olunmasını təmin edə bilməz
- hər bir iqtisadiyyatda enmə dövrləri olur ki, bu zaman ehtiyatların məhdudluğu mövcud olur.
- ✓ bütün insan tələbatlarını ödəmək üçün istehsal ehtiyatları heç vaxt kifayət qədər olmur.

**148.** Keçid iqtisadiyyatının əsas cəhətlərinə aid deyildir:

- mülkiyyət formalarının dəyişməsi
- rəqabət mühitinin yaradılması və saxlanması
- qiymətlərin liberallaşdırılması
- sahibkarlıq fəaliyyəti üçün şəraitin yaradılması
- ✓ dövlət tənzimlənməsinin güclənməsi

**149.** İstənilən iqtisadi sisteminin əsasını nə təşkil edir?

- əmək vasitələri və əmək cisimləri
- məhsuldar qüvvələr və texnologiya
- iş qüvvəsi və istehsal münasibətləri
- ✓ məhsuldar qüvvələr və istehsal münasibətləri
- əmək vasitələri və iş qüvvəsi

**150.** İqtisadi sistemin fərqləndirici əsas meyarları hesab etmək olar:

- koordinasiya mexanizminin növü və milli gəlir
- doğru cavab yoxdur
- milli gəlir və iqtisadi artımın tempi
- ✓ resurslar üzərində mülkiyyətin forması və koordinasiya mexanizminin növü
- iqtisadi artımın tempi və resurslar üzərində mülkiyyətin forması

151. İqtisadi sistem üçün sadalanan məqsədlərdən hansı əsasdır?

- ədalətli ictimai quruluşu qurmaq
- insanların tələbatlarının ödənilməsini təmin etmək
- istehsalın texniki şərtlərini müəyyən etmək
- inflyasiya və işsizliyi ləğv etmək
- ✓ ayrı-ayrı subyektlərin fəaliyyətini uyğunlaşdırmaq

152. İqtisadi sistemlərin təhlilinə formasiya yanaşması neçə ictimai-iqtisadi formasiya ayırır:

- 6.0
- 7.0
- 3.0
- 4.0
- ✓ 5.0

153. İqtisadi sistem aşağıdakı məsələləri həll edir:

- ✓ nə, necə, kimin üçün
- işsizliyin və inflyasiyanın səbəbi nədən ibarətdir
- nə, harada, kimin üçün
- gəlirlər necə bölünür
- nə vaxt, niyə, harada və kim

154. İqtisadi sistem:

- təsərrüfat mexanizmi və iqtisadi subyektlərin qarşılıqlı əlaqələri sistemidir;
- dövlətin iqtisadiyyatının tənzimlənməsi sistemi
- texnoloji münasibətlərlə texnoloji üsulun qarşılıqlı təsir sistemidir;
- ✓ maddi və qeyri-maddi nemət və xidmət istehsalçıları və istehlakçıları arasındakı xüsusi şəkildə nizamlanmış əlaqələr sistemidir;
- mülkiyyət formaları ilə istehsal amillərinin vəhdətidir;

155. Dövlət mülkiyyəti və dövlət tənzimlənməsi üstünlük edən iqtisadi sistem neçə adlanır?

- ənənəvi iqtisadiyyat
- qarışıq iqtisadiyyat
- keçid iqtisadiyyatı
- azad bazar iqtisadiyyatı
- ✓ inzibati- amirlik iqtisadiyyatı

156. Dövlət və bazar tənzimlənməsi; habelə müxtəlif mülkiyyət formalarının uzlaşdığı iqtisadi sistem necə adlanır?

- ənənəvi iqtisadiyyat
- keçid iqtisadiyyatı
- sərbəst bazar iqtisadiyyatı
- ✓ qarışıq iqtisadiyyat
- inzibati-amirlik iqtisadiyyatı

157. Xüsusi mülkiyyət və bazar tənzimlənməsi üstünlüyünün səiyyəvi olduğu iqtisadi sistem necə adlanır:

- ənənəvi iqtisadiyyat
- keçid iqtisadiyyatı
- inzibati-amirlik iqtisadiyyatı

- ✓ sərbəst bazar iqtisadiyyatı
- qarışıq iqtisadiyyat

158. İcarədarın hüquqlarına aiddir:

- icarəyə götürülmüş əmlaka sahibolma;
- ✓ icarəyə götürülmüş əmlakdan istifadə etmə;
- sadalanan hamısı
- sadalananların heç biri
- icarəyə götürülmüş əmlakın özgələşdirilməsi;

159. Transaksiya xərclərinin belə növü yoxdur:

- mülkiyyət hüquqlarının spesifikasiyası və müdafiəsi ilə bağlı xərclər
- ✓ sadalanan bütün xərclərə transaksiya xərclərinə aiddir
- informasiya axtarışı ilə bağlı xərclər
- opportunist davranışla bağlı xərclər
- danışıqlar aparılması ilə bağlı xərclər

160. Qaydalardan və normalardan istifadə edərək, iqtisadi və başqa məsələlərin həllinə yönəldilmiş fəaliyyəti həyata keçirən subyektlər belə adlanır:

- institutlar
- doğru cavab yoxdur
- nemətlər
- ✓ təşkilatlar
- kateqoriyalar

161. Formal və qeyri-formal qaydalar və normalar sistemi, həmçinin onlara riayət edilməsinə nəzarət mexanizmləri belə adlanır:

- iqtisadi qanunlar
- iqtisadi kateqoriyalar
- firmalar
- təşkilatlar
- ✓ institutlar

162. Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsinin II proqramı nə vaxt qəbul olunmuşdur?

- 1993-cü il
- 1998-ci il
- 2003-cü il
- ✓ 2000-ci il
- 1995-ci il

163. Nə ilə əlaqədar olan xərclər transaksiya xərclərinə aid edilmir?

- qiymətlər haqqında informasiya axtarışı ilə
- bütün göstərilənlər transaksiya xərclərinə aiddir
- müqavilələrinin yerinə yetirilməsinə nəzarəti ilə
- ✓ avadanlığın işlək vəziyyətdə saxlanması ilə
- tərəfmüqabillərlə müqavilə bağlanması ilə

164. «İqtisadi institutlar» anlayışını elmi dövriyyəyə gətirən iqtisadi nəzəriyyə istiqamətini göstərin.

- neokeynsçi
- neolibereal
- monetarist
- ✓ sosial-institusional
- marksizm

165. Özəlləşdirmənin zəruri şərti bu deyildir.

- ✓ iqtisadiyyatda dövlət bölməsinin üstünlüyü
- özəlləşdiriləcək obyektlərə tələbin qabaqcadan qiymətləndirilmə
- özəlləşdirmənin hüquqi bazasının olması
- bütün sadalananlar özəlləşdirmənin zəruri şərtidir
- fond bazarının yaradılması

166. Kollektiv mülkiyyətin hansı forması xüsusi mülkiyyətin cəhətlərə malikdir?

- kooperativ mülkiyyət
- bu mülkiyyət formalarının heç biri ümumi cəhətə malik deyil
- məhdud məsuliyyətli yoldaşlıq mülkiyyəti
- ✓ səhmdar cəmiyyətinin mülkiyyəti
- tam yoldaşlıq mülkiyyəti

167. Səhmdar mülkiyyətinin kontinental modelində sabit səhmdarların əlində cəmlənmişdir:

- səhmlərin 50%-ə yaxını
- səhmlərin 20-30%-i
- bu model üçün sabit səhmdarların olması səciyyəvi deyildir
- səhmlərin 5-10%-i
- ✓ səhmlərin 70-80%-i

168. Xüsusi mülkiyyətə aid deyildir?

- ev təsərrüfatlarının əmlakı
- qeyri-leqal xüsusi müəssisələr
- leqal xüsusi müəssisələr
- ✓ bütün sadalananlar aiddir
- şəxsi yığımlar

169. Mülkiyyət hüquqlarının spesifikləşdirilməsi nəyi bildirir?

- bu hüquqların ləğv edilməsini
- sadalananlardan heç biri
- mülkiyyətin formalarının dəyişdirilməsini
- ✓ bu hüquqların dəqiq müəyyənləşdirilməsi
- bu hüquqların digər şəxsə verilməsi

170. Mülkiyyət hüquqları nəzəriyyəsinə mülkiyyət münasibətləri şərtlənmişdir:

- ✓ resursların nadirliyi ilə
- istehsalın inkişaf səviyyəsilə
- təsərrüfatçılığın üstün üsulu ilə
- bütün sadalananlarla
- iqtisadiyyatın dövlət tənzimlənməsilə

171. Xüsusi mülkiyyətin əsas mövcudluq şərtlərinə aid deyildir:

- xüsusi kapital qoyuluşlarının stimullaşdırılması
- müəssisələrin yaradılması və istənilən sahibkarlıq fəaliyyətinə başlanmasının tam sərbəstliyi
- xüsusi mülkiyyətin zəmanətli mühafizəsi
- ✓ istehsal ixtisaslaşmasının inkişafı
- bütün sadalananlar aiddir

172. Hansı sahədə dövlət mülkiyyətinin üstünlüyü məqsədyönlü deyildir:

- ekoloji təhlükəsizlik
- tarixi abidələrin mühafizəsi

- fundamental elm
- təhsil
- ✓ bank sahəsi

173. K.Marksın fikrincə, ictimai istehsalın xarakteri müəyyən edilir:

- istehlak şeyləri üzərində mülkiyyət münasibətlərilə
- mülkiyyətdən asılı deyildir
- mülkiyyət anlayışının iqtisadi məzmunu ilə
- ✓ istehsal vasitələri üzərində mülkiyyətin münasibətlərilə
- mülkiyyət anlayışının hüquqi məzmunu ilə

174. İqtisadi resurslar və insanın iqtisadi fəaliyyətinin nəticələri:

- mülkiyyətin funksiyalarıdır
- sadalananlardan heç biri deyildir
- mülkiyyətin subyektləridir
- mülkiyyətin hüquqlarıdır
- ✓ mülkiyyətin obyektləridir

175. İri müəssisələrin özəlləşdirilməsi üçün zəruri üsul nədir:

- onların ixtisaslaşdığı fəaliyyət növünün müəyyənəşdirilməsi
- iri müəssisələri özəlləşdirmək lazım deyil.
- onların kiçik müəssisələrə bölünməsi
- ✓ onların əvvəlcədən səhmdar cəmiyyətə çevrilməsi
- onların xüsusu mülkiyyətə keçirilməsi

176. Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsinin I proqramı nə vaxt qəbul olunmuşdur?

- 1993-cü il
- 1998- ci il
- 2003-cü il
- ✓ 1995-ci il
- 2001-ci il

177. Özəlləşdirmə metodlarına aid deyildir:

- dövlət mülkiyyətinin əvəzsiz verilməsi
- səhmlərin səhmdarlaşdırılması və satışı
- çek özəlləşdirməsi
- ✓ xüsusi sahibkarların kooperativlərdə birləşməsi
- hərəclərdən müəssisələrin satışı

178. Məhsulun istehsalı ilə deyil, onu müşayiət edən məsrəflərlə əlaqədar xərclər adlanır:

- son hədd
- buraxılmış imkanların xərcləri
- ✓ transaksion
- iqtisadi
- hesabi

179. 202. Kollektiv mülkiyyətin bir növü deyildir:

- açıq səhmdar cəmiyyətinin mülkiyyəti
- ✓ xüsusi firmaların mülkiyyəti
- tam ortaqlıq mülkiyyəti
- qapalı səhmdar cəmiyyətinin mülkiyyəti
- kooperativlərin mülkiyyəti



180. Sadalanan sahələrdən hansında dövlət mülkiyyətinin daha böyük payının olması məqsədyönlüdür:

- turizm sahəsi
- √ elektrik enerjisi istehsalı
- avtomobil istehsalı
- mənzil tikintisi
- ayaqqabı istehsalı

181. Vətəndaşların şəxsi əmlakı və yığımları hansı mülkiyyət formasına aiddir?

- dövlət
- √ xüsusi
- bələdiyyə
- səhmdar
- ictimai

182. Şəhərin bütün texniki xidmətlərinin vahid əldə cəmləşməsi, istismarını qaydaya salmaqla əhaliyə əlavə rahatlıqların verilməsinə hansı mülkiyyət forması imkan yaradır:

- xüsusi mülkiyyət;
- √ bələdiyyə mülkiyyəti;
- kollektiv mülkiyyət.
- səhmdar mülkiyyəti
- dövlət mülkiyyəti;

183. Hansı meyara görə firmaların (müəssisələrin) xüsusi, dövlət və qarışıq formaları fərqləndirilir?

- təşkili formasına görə
- √ mülkiyyət formasına görə
- məhsulun xarakterinə görə
- kapitalın həcminə görə
- sahə mənsubiyyətinə görə

184. Xüsusi mülkiyyət–aşağıdakılardan hansının üzərində vətəndaşların hüququnun möhkəmləndirilməsi formasıdır?

- hər hansı əmlaka yiyələnmək və tətbiq etmək.
- √ hər hansı əmlakla əlaqədar sahibolma, istifadə və sərəncamvermə
- hər hansı əmlakın istifadəsi və onunla əlaqədar sərəncam verilməsi
- hər hansı əmlakın istifadəsi, sahibolması, yiyələnməsi
- hər hansı əmlakdan istifadə etmək və onunla əlaqədar sərəncam vermək;

185. İqtisadiyyatda xüsusi mülkiyyətin üstünlük təşkil etməsi aşağıdakının səciyyəvi xüsusiyyətlərini əks etdirir:

- inzibati-amirlik iqtisadiyyatının
- √ azad bazar iqtisadiyyatının
- keçid iqtisadiyyatının
- sadalananlardan heç birinin
- qarışıq iqtisadiyyatın

186. Mülkiyyət obyektlərinin xüsusi mülkiyyətdən dövlət mülkiyyətinə keçməsi prosesi adlanır:

- inventarlaşdırma
- √ milliləşdirmə
- müsadirə
- spesifikasiləşdirmə
- özəlləşdirmə

187. Mülkiyyət obyektlərinin ictimai mülkiyyətdən xüsusi mülkiyyətə keçməsi prosesi:

- milliləşdirmə

- ✓ özəlləşdirmə
- müsadirə
- spesifikasiya
- inventarlaşdırma

**188.** Müasir bazar iqtisadiyyatında mülkiyyətin daha geniş yayılmış növü budur:

- dövlət mülkiyyəti
- ✓ səhmdar mülkiyyəti
- bələdiyyə mülkiyyəti
- kooperativ mülkiyyət
- xüsusi mülkiyyət

**189.** Mülkiyyət iqtisadi anlayış kimi:

- insanların əşyalara münasibətidir.
- ✓ əşyaların mənimsənilməsi ilə əlaqədar insanların bir-birinə münasibətləridir.
- əşyanın icarəyə verilməsi
- mülkiyyət iqtisadi anlayış deyil
- əşyanın özüdür

**190.** Mülkiyyət hüququ:

- nemət üzərində müstəsna fiziki nəzarət hüququdur.
- ✓ bütün sadalanan hüquqları
- nemətin kim və necə istifadə etməsi qərarını qəbul etmək hüququdur.
- sadalanan hüquqlardan heç biri
- nemətlərin istifadə olunmasından əldə olunan nəticələrə sahib olmaq hüququdur.

**191.** Bazar infrastrukturuna aiddir:

- reklam agentliyi
- banklar
- valyuta bircaları
- ✓ sadalananların hamısı
- yarmarkalar

**192.** Sadalananlardan hansı bazarın ən birinci təyini idi?

- alıcıların məcmusu
- əmtəə-pul mübadiləsinin forması
- ✓ yer, harada ticarət həyata keçirilirdi
- satıcıların və alıcıların iqtisadi münasibətləri sistemi
- təsərrüfatçılıq subyektləri arasında ictimai əlaqələrin tipi

**193.** Bazar iqtisadiyyatının qərb modeli ilk dəfə harada və nə vaxt formalaşmağa başlanmışdır?

- e.ə. XXV əsrdə Qədim Misirdə
- ✓ e.ə. VI-V əsrlərdə Qədim Yunanıstanda
- X əsrdə Fransada
- XV əsrdə İngiltərədə
- I əsrdə Qədim Romada

**194.** Təsərrüfatçılığın bu formasında nemətlərin və xidmətlərin istehsalı onların satışı məqsədi ilə həyata keçirilir:

- inzibati-amirlik iqtisadiyyatı
- natural təsərrüfat
- keçid iqtisadiyyatı
- ✓ əmtəə təsərrüfatı
- qarışıq iqtisadiyyat

195. Təsərrüfatçılığın bu formasında maddi nemətlər və xidmətlər şəxsi istehlak üçün istehsal edilir:

- inzibati-amirlik iqtisadiyyatı
- qarışıq iqtisadiyyat
- keçid iqtisadiyyatı
- ✓ natural təsərrüfat
- əmtəə təsərrüfatı

196. Xidmətlər sahəsinin iqtisadiyyatın ayrıca bir sahəsinə çevrilməsi nə ilə nəticələndi?

- birinci ictimai əmək bölgüsü
- ikinci ictimai əmək bölgüsü
- sadalananlardan heç biri
- üçüncü ictimai əmək bölgüsü
- ✓ dördüncü ictimai əmək bölgüsü

197. Ticarətin istehsaldan ayrılması bununla bağlıdır:

- ✓ üçüncü ictimai əmək bölgüsü ilə
- birinci ictimai əmək bölgüsü ilə
- ikinci ictimai əmək bölgüsü ilə
- sadalananlardan heç biri ilə bağlı deyil
- dördüncü ictimai əmək bölgüsü ilə

198. Maldarlığın və əkinçiliyin ayrılması belə adlanır:

- dördüncü ictimai əmək bölgüsü
- sadalananların heç biri
- ikinci ictimai əmək bölgüsü
- üçüncü ictimai əmək bölgüsü
- ✓ birinci ictimai əmək bölgüsü

199. İctimai istehsalda bazarın rolu ibarətdir:

- köhnəlmiş istehsalların bağlanması təsir etmək
- istehsala istehsalın hansı həcmdə və quruluşda olması haqqında işarə verilməsi
- tələb və təklif tarazlaşdırılması
- ✓ bütün göstərilənlərdən
- rəqabət qabiliyyətlərinə görə istehsalçıları differensiallaşdırmaq

200. Bazarın vasitəçi funksiyası ibarətdir.

- xərclərin azaldılması, yeni məhsulların yaradılmasına istehsalçıların həvəsləndirilməsi
- həcmi və quruluşuna görə istehsal və istehlakın uyğunlaşdırılması
- ✓ əməyin nəticələrini mübadilə etmək məqsədi ilə istehsalçılar və istehlakçıların görüşməsini təmin etmək
- əmtəələrin mübadiləsi üçün ekvivalent dəyərlilərin müəyyənləşdirilməsi
- bazar iştirakçılarına zəruri informasiyaların çatdırılması

201. Tədavül sferasında fəaliyyət göstərən kapital necə adlanır?

- dövriyyə kapitalı
- sənaye kapitalı
- ✓ ticarət kapitalı
- əsas kapital
- borc kapitalı

202. Pul vasitəsi ilə həyata keçirilən mübadilə nədir?

- ticarət

- əmtəə təsərrüfatı
- √ əmtəə tədavülü
- içtimai təkrar istehsal
- sahibkarlıq fəaliyyəti

203. Təsərrüfat münasibətlərinin iki tipini fərqləndirirlər.

- sadə və geniş
- doğru cavab yoxdur
- istehsal və qeyri-istehsal
- √ natural-əşya və əmtəə
- maddi və qeri-maddi

204. Müxtəlif məhsulların hazırlanmasının istehsalçıların əmək bölgüsünə yönəlməsinə əsaslanması necə adlanır.

- istehsalçıların müstəqilliyi
- ilkin kapital yığılı
- iqtisadi mənafeələr
- √ istehsalçıların ixtisallaşması
- istehsalçıların təcrid olunması

205. Əmtəə istehsalının öz yüksək pilləsinə çatması nə ilə əlaqədardır.

- birinci içtimai əmək bölgüsü ilə
- dövlət mülkiyyətinin yaranması ilə
- üçüncü içtimai əmək bölgüsü ilə
- √ ilkin kapital yığılı prosesi ilə
- ikinci içtimai əmək bölgüsü ilə

206. Sadə əmtəə təsərrüfatı üçün səciyyəvi olmayanı göstərin.

- istehsal vasitələri üzərində xüsusi mülkiyyət
- insanlar arasında iqtisadi əlaqələrin bazar vasitəsi ilə olması
- əmək məhsullarının alqı-satqısı yolu ilə tələbatların ödənilməsi
- √ muzdlu əməyin üstünlüyü
- içtimai əmək bölgüsü

207. Tarixən natural təsərrüfat forması nəyə əsaslanırdı.

- √ torpaq mülkiyyətinə
- əmək bölgüsünə
- istehsalçıların təcrid olunmasına
- ixtisallaşmaya
- xidmətlər istehsalına

208. Sənətkarlığın formalaşması və sənətkarlıq sahələrinin meydana gəlməsi hansı ictimai əmək bölgüsünü yaradır?

- birinci ictimai əmək bölgüsünü
- √ ikinci iri ictimai əmək bölgüsünü
- dördüncü ictimai əmək bölgüsünü
- üçüncü iri ictimai əmək bölgüsünü
- sadalanan heç biri

209. Bazarın deformasiyasını aradan götürmək üçün zəruridir:

- təsərrüfat fəaliyyətinin sərbəstliyini təmin etmək
- mülkiyyət formalarının müxtəlifliyini yaratmaq
- inkişaf etmiş bazar infrastrukturunu yaratmaq
- sərbəst qiymət əmələgəlmə mexanizmini formalaşdırmaq
- √ bütün sadalananlar

210. Deformasiya olunmuş bazarın səciyyəvi cəhətlərinə aid deyildir:

- tələb və təklifin balansızlığı
- kölgə iqtisadiyyatının böyük miqdarda payı
- çoxsaylı bazar subyektlərinin və müxtəlif mülkiyyət formalarının olmaması
- resurs və əmtəənin bölgüsündə mərkəzləşdirmə
- ✓ azad rəqabətin olması

211. Bazar münasibətlərinin maddi əsası:

- maddi nemətlər və xidmətlərdir
- tələb və təklifin dəyişiklikləridir
- adları çəkilənlərdən heç biri
- ✓ əmtəələrin və pulun hərəkətidir
- əmək bölgüsüdür

212. Elm bəşər tarixində belə əmək bölgüsünü ayırmır:

- əkinçiliyin heyvandarlıqdan ayrılması
- ticarət kapitalının sənaye kapitalından ayrılması
- ✓ yüngül sənayenin ağır sənayedən ayrılması
- sənətkarlığın kənd təsərrüfatından ayrılması
- xidmət sahəsinin istehsal sahəsindən ayrılması

213. Müasir bazar təsərrüfatının hansı modeli üçün sahibkarlığın inkişafından ötrü dövlətin şərait yaratması səciyyəvidir?

- korporativ iqtisadiyyat
- sosial bazar təsərrüfatı
- sadalardan heç biri
- bütün sadalananlar
- ✓ qarışıq iqtisadiyyat

214. Müasir bazar təsərrüfatının hansı modeli iqtisadiyyatda dövlət bölməsinin əhəmiyyətli (30%-dək) payı ilə səciyyələnir?

- bütün sadalananlar
- sadalananlardan heç biri
- qarışıq iqtisadiyyat
- korporativ iqtisadiyyat
- ✓ sosial bazar təsərrüfatı

215. Bazarın stimullaşdırıcı funksiyası ibarətdir:

- istehsal sahələrilə istehlak sahəsinin birləşdirilməsindən
- bazar iştirakçılarının zəruri informasiyanı verməkdən
- əmtəə mübadiləsi üçün dəyər ekvivalentlərinin yaradılmasından
- ✓ istehsalçıların məsrəfləri azaltmağa, yeni məhsul yaratmağa həvəsləndirməkdən
- həcmi və strukturu üzrə istehsal və istehlakın uzlaşdırılmasından

216. Bazarın inteqrasiyaedici funksiyası ibarətdir:

- həcmi və strukturu üzrə istehsal və istehlakın uzlaşdırılmasından
- ✓ istehsal sahəsilə istehlak sahəsinin birləşdirilməsindən
- əmtəə mübadiləsi üçün dəyər ekvivalentlərinin yaradılmasından
- bazar iştirakçılarının zəruri informasiyanı verməkdən
- istehsalçıları məsrəfləri azaltmağa, yeni məhsul yaratmağa həvəsləndirməkdən

217. Bazarın tənzimləyici funksiyası ibarətdir:

- İstehsal sahəsilə istehlak sahəsinin birləşdirilməsindən

- ✓ həcmi və strukturu üzrə istehsal və istehlakın uzlaşdırılmasından
- əmtəə mübadiləsi üçün dəyər ekvivalentlərinin yaradılmasından
- bazar iştirakçılarına zəruri informasiyanı verməkdən
- istehsalçıları məsrəfləri azaltmağa, yeni məhsul yaratmağa həvəsləndirməkdən

**218.** Hansı anlayış bazarının müasir anlamına daha çox uyğundur:

- ticarət yeri
- ✓ iqtisadiyyatın təşkilinin və fəaliyyətinin ictimai forması
- alıcılar və satıcıların məcmusu
- əmtəə və xidmətlər alqı-satqısının bütün sövdələşmələrinin məcmusu
- əmtəə mübadiləsinin forması

**219.** Əmtəə istehsalının inkişafının yüksək mərhələsi:

- inzibati-amirlik iqtisadiyyatıdır
- ✓ bazar iqtisadiyyatıdır
- deformasiya
- natural təsərrüfat
- inkişaf etmiş əmtəə istehsalıdır

**220.** Müasir bazar təsərrüfatının modellərinə aiddir:

- sadalananlardan heç biri
- qarışıq iqtisadiyyat
- ✓ bütün sadalananlar
- sosial bazar təsərrüfatı
- korporativ iqtisadiyyat

**221.** Bazar iqtisadiyyatının əsası:

- natural istehsalıdır
- ✓ əmtəə istehsalıdır
- tələb və təklifdir
- bütün sadalananlardır
- rəqabətdir

**222.** Bazarın belə bir funksiyası mövcud olmur:

- inteqrasiya etmək
- ✓ optimallaşdırıcı
- stimullaşdırıcı
- nəzarətedici
- tənzimləyicisi

**223.** Bazarın meydana gəlməsinin şərtlərinə aid deyildir:

- əmək bölgüsü
- ✓ natural təsərrüfata üstünolma
- istehsalçıların iqtisadi əlahiddəliyi
- istehsalçıların mülkiyyətinin olması
- ixtisaslaşma

**224.** İnkişaf etmiş əmtəə istehsalının sadə əmtəə istehsalından fərqi ondan ibarətdir ki;

- istehsal öz tələbatlarının ödənilməsi məqsədilə həyata keçirilir
- ✓ yalnız əmək məhsulları deyil, həmçinin istehsal amilləri də əmtəədir
- ixtisaslaşma olmur
- əmək məhsulları əmtəədir
- nemət və xidmətlərin istehsalı satış məqsədilə həyata keçirilir

225. Bazarın belə tipi yoxdur:

- inkişaf etməmiş
- ✓ inkişaf etmiş
- tənzimlənən
- deformasiya olunmuş
- azad

226. Sadə əmtəə istehsalı zamanı əmtəə nədir?

- iş qüvəsi
- ✓ istehsal məhsulları
- torpaq
- bütün sadalananlar
- istehsal vastələri

227. Təsərrüfat tiplərinin ilkin forması hansıdır?

- əmtəə təsərrüfatı
- ✓ natural təsərrüfat
- planlı təsərrüfat
- sadalananlar heç biri
- kapitalist təsərrüfatı

228. İctimai təsərrüfatın əsas formaları hansılardır?

- natural, kapitalist təsərrüfatı
- ✓ natural, əmtəə
- əmtəə (bazar), planlı-inzibati təsərrüfatı, kapitalist təsərrüfatı
- əmtəə (bazar), planlı-inzibati təsərrüfat
- natural, planlı- inzibati təsərrüfat

229. Əmtəə istehsalının zəruri şərtləri hesab edilir:

- ictimai əmək bölgüsü
- ✓ sadalanan hamısı
- istehsalçıların müstəqilliyi, sahibkarların azadlığı
- sadalanan heç biri
- istehsalçıların iqtisadi cəhətdən təcrid olunması

230. Aşağıdakı baxışlardan hansı natural təsərrüfatı düzgün səciyyələndirməyib:

- natural təsərrüfat şəraitində insanın yaşaması üçün lazım olanların hamısını özü istehsal edir
- ✓ natural təsərrüfat şəraitində istehsalçıların bir-birindən sıx asılılığı yaranır
- istehsal qapalı xarakter daşıyır
- ictimai əmək bölgüsü natural təsərrüfat şəraitində zəif inkişaf edir
- natural təsərrüfat şəraitində istehsal olunan məhsul mübadilə olunmur

231. Aşağıda sadalanan təsdiqlərdən hansı əmtəə istehsalının mahiyyətini təhrif edir?

- əmtəə istehsalı ancaq əmək bölgüsü olduğu üçün mövcuddur.
- ✓ əmtəə istehsalı istehsalçının özünün tələbatlarını ödəmək üçün məhsul istehsalını nəzərdə tutur.
- əmtəə istehsalı istehlakçıların tələbi olduğu məhsulların istehsalını nəzərdə tutur.
- əmtəə istehsalı – bazar iqtisadiyyatının əsasıdır
- əmtəə istehsalı mübadiləsiz mümkün deyil.

232. Bazar:

- alqı-satqı əməliyyatlarının məcmusu

- ✓ iqtisadi subyektlər arasında ictimai əlaqələr sistemi
- satıcılar və alıcılar arasında qarşılıqlı münasibətlər
- sadalanan hamısı
- tələb və təklifin qarşılıqlı təsiri

233. Hüquqi cəhətdən müstəqil şirkətlərin holding şirkəti tərəfindən maliyyə nəzarəti əsasında birləşməsi necə adlanır?

- konqlomerat
- ✓ konsern
- səhmdar cəmiyyəti
- ortaqlıq
- kooperativ

234. Ortaqlığın hansı növləri mövcuddur?

- tam ortaqlıq
- məhdud məsuliyyətli ortaqlıq
- doğru cavab yoxdur
- qarışıq ortaqlıq (kommandit)
- ✓ bütün sadalanan növlər mövcuddur

235. Firmaların hansı növləri açıq və qapalı firmalara bölünür?

- ortaqlıqlar
- kooperativlər
- şəxsi müəssisələr
- dövlət müəssisələri
- ✓ səhmdar cəmiyyətləri

236. Firmanın kapitalının müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr üzrə bölgüsü necə adlanır?

- səhmləşdirmə
- sahibkarlıq
- menecment
- ✓ şaxələndirmə
- investisiyalar

237. "Firma" və "müəssisə" anlayışları nə ilə fərqlənir?

- firmalar xidmətlər sahəsində, müəssisələr isə istehsal sferasında fəaliyyət göstərirlər
- müəssisələr dövlət mülkiyyətində, firmalar isə xüsusi mülkiyyətdə olur
- ✓ müəssisə bir məhsul buraxan istehsalatdır, firmanın tərkibində isə müxtəlif məhsullar buraxan müəssisələr ola bilər
- müəssisə firmadan daha böyük olur
- bu anlayışlar arasında heç bir fərq yoxdur

238. Müəssisələri adətən hansı meyar əsasında iri, orta və kiçik müəssisələrə bölürlər?

- qoyulmuş kapitalın həcminə görə
- alınan gəlirin həcminə görə
- sadalanan meyarlardan heç birinə görə
- müəssisənin tutduğu əraziyə görə
- ✓ işləyənlərin sayına görə

239. İqtisadiyyatın dövlət sektoru adətən hansı sahələrdə mövcuddur?

- kapital qoyuluşlarının xərcinin çıxarılması müddəti böyük olan sahələrdə
- strateji sahələrdə
- aşağı gəlirli və ya ziyanla işləyən sahələrdə
- çox böyük kapital qoyuluşları tələb edən sahələrdə
- ✓ sadalanan bütün sahələrdə



240. Səhmdar şirkətlərinin əsas fərqi nədən ibarətdir?

- onlar böyük müəssisələrdir
- səhmdar şirkətlər yalnız xalis bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərirlər
- səhmdar şirkətlər həmişə effektiv işləyir
- ✓ onlar öz kapitalını səhmlər buraxılması yolu ilə formalaşdırırlar
- onlar dövlət mülkiyyət formalı firmalardır

241. Bazar təsərrüfatı subyektlərinin əsas qruplarına aid deyil:

- ev təsərrüfatları
- dövlət
- ✓ ticarət müəssisələri
- banklar
- firmalar

242. Bazar iqtisadiyyatının subyekti kimi dövlət hansı rolu oynayır?

- istehlakçıdır
- iqtisadiyyatın tənzimlənməsini həyata keçirir
- resursların mülkiyyətçisidir
- ✓ bütün sadalananlar
- istehsalçıdır

243. Təsərrüfat fəaliyyətinin peşəkarlar qrupu tərəfindən idarə olunmasının prinsipləri, metodları və formalarının məcmusu-bu:

- kommersiya
- sahibkarlıq
- marketinq
- ✓ menecment
- biznes

244. Firmaların alijılıq tələbinin qabaqjadan öyrənilməsi və formalaşması üzərində qurulmuş fəaliyyətinin təşkili sistemi – bu:

- biznesdir
- menecmentdir
- sahibkarlıqdır
- ✓ marketinqdir
- kommersiyadır

245. Gəlirin əldə edilməsi məqsədilə təsərrüfat fəaliyyəti – bu:

- kommersiya
- menecment
- marketinq
- ✓ sahibkarlıq
- biznes

246. İri firmaların üstünlüklərinə aid deyil:

- bütün sadalananlar iri firmaların üstünlükləridir
- kütləvi istehsal məsrəfləri
- ✓ yüksək idarəetmə məsrəfləri
- ETT-ə və yeni əmtələrin işlənilib hazırlanmasına yüksək məsrəflər
- sabitlik

247. Xırda firmaların üstünlüklərinə aid deyildir:

- uyğunlaşma qabiliyyəti, çeviklik

- reklama az xərclərin çəkilməsi
- ✓ qeyri-sabitlik
- idarəetməyə az xərclərin olması
- bütün sadalananlar kiçik firmaların üstünlükləridir

248. Resurslar bazarından ev təsərrüfatlarına gedən axın necə adlanır?

- xərclər
- satışdan gəlirlər
- resurslar
- istehlak xərcləri
- ✓ pul gəlirləri

249. Əmtəə və xidmətlər bazarından firmalara gedən axın necə adlanır?

- pul gəlirləri
- resurslar
- xərclər
- istehlak xərcləri
- ✓ satışdan gəlirlər

250. Firmalardan resurslar bazarına gedən axın necə adlanır?

- satışdan gəlirlər
- resurslar
- pul gəlirləri
- ✓ xərclər
- istehlak xərcləri

251. Ev təsərrüfatlarından əmtəə və xidmətlər bazarına axın necə adlanır?

- xərclər
- resurslar
- pul gəlirləri
- ✓ istehlak xərcləri
- satışdan gəlirlər

252. Firmalar əmtəə və resursların dövrəni modelində hansı rolu oynayırlar?

- əmtəə və xidmətləri istehlak edənlər
- iqtisadi proseslərin tənzimlənməsini həyata keçirirlər
- istehsal amillərini təchiz edənlər, əmtəə və xidmətlərin alıcılarıdır
- istehlak xərclərini həyata keçirirlər
- ✓ əmtəə, xidmətləri təchiz edənlər və istehsal amillərinin alıcılarıdır

253. Ev təsərrüfatları əmtəə və resursların dövrəni modelində hansı rolu oynayırlar?

- əmtəə və xidmətləri istehsal edirlər
- iqtisadi proseslərin tənzimlənməsini həyata keçirirlər
- əmtəə, xidmətləri verənlər və istehsal amillərinin alıcılarıdır
- istehsal amillərinin istifadəsini təşkil edirlər
- ✓ istehsal amillərini verənlər, əmtəə və xidmətlərin alıcılarıdır

254. Dövlət müəssisələri, xüsusi müəssisələr, səhmdar cəmiyyəti, kooperativlər, yoldaşlıqlar - firmalarının bu növlərini biz aşağıdakı meyardan asılı olaraq ayıra bilərik:

- ✓ kapital üzərində mülkiyyətin formasından
- buraxılan məhsulun çeşidindən
- kəmiyyətindən
- rəqabətin növündən

- kapital qoyuluşu sahəsindən
255. Əmtəə və xidmətləri istehsalı və reallaşdırılması yolu ilə istehsal amillərinin istifadəsi vasitəsilə öz mənafeələrini reallaşdıran təsərrüfat həlqəsi-bu:
- ev təsərrüfatı
  - sadalananlardan heç biri
  - bank
  - ✓ firma
  - dövlət
256. Müstəqil qərarlar qəbul edən, öz tələbatlarını maksimum ödəməyə cəhd edən iqtisadi subyektlər hansısa istehsal amilinin mülkiyyətçidir, insan kapitalının təkrar istehsalını təmin edir-bu:
- firma
  - dövlət
  - sadalananlardan heç biri
  - bank
  - ✓ ev təsərrüfatı
257. Bu bazar iqtisadiyyatının subyekti deyildir:
- dövlət
  - banklar
  - firmalar
  - ✓ bütün sadalananlar subyektdir
  - ev təsərrüfatları
258. Bazarın hansı iki tipi əmtəə və resursların dövranı modelinə daxil edilmişdir?
- iş qüvvəsi bazarı və pul bazarı
  - informasiya bazarı və istehlak bazarı
  - pul bazarı və resurslar bazarı
  - ✓ resurslar bazarı, əmtəə və xidmətlər bazarı
  - valyuta bazarı, əmtəə və xidmətlər bazarı
259. Əmtəəni yaradan əməyi mücərrəd və konkret əməyə bölən kim olub?
- K. Menqer
  - ✓ K. Marks
  - D. Rikardo
  - A. Marşall
  - A. Smit
260. Əmtəənin satıcısını ilk növbədə həmin əmtəənin hansı xüsusiyyəti maraqlandırır?
- İstehlak dəyəri
  - İctimai-zəruri dəyəri
  - Əmtəənin qiymətliliyi
  - Bazar qiyməti
  - ✓ Mübadilə dəyəri
261. Əmtəənin alıcısını ilk növbədə həmin əmtəənin hansı xüsusiyyəti maraqlandırır?
- Bazar qiyməti
  - ✓ İstehlak dəyəri
  - İctimai-zəruri dəyəri
  - Əmtəənin qiymətliliyi
  - Mübadilə dəyəri

262. Xidmətin əmtəə kimi spesifikasiyası nədən ibarətdir?
- xidmət maddi formaya malik deyil
  - sadalananların heç biri
  - xidmət yalnız onun istehsal edildiyi anda sərf oluna bilər
  - ✓ sadalananların hamısı
  - xidmətin istehlak dəyəri əməyin faydalı effektindən ibarətdir
263. “Əgər iqtisadi nemət mübadilə üçün nəzərdə tutulmuşdursa, onun xarakteristikalarından asılı olmayaraq əmtəə olur” sözləri kimə aiddir?
- A. Smitə
  - D. Rikardoya
  - K. Marksa
  - A. Marşalla
  - ✓ K. Menqerə
264. Doğru olmayanı tapın:
- istehsal dəyəri kimi reallaşana qədər əmtəə mübadilə dəyəri kimi reallaşmalıdır
  - əmtəə mübadilə üçün istehsal olunmuş əmək məhsuludur
  - müxtəlif əmtəələr mübadilə dəyəri kimi müqaisə oluna bilər, istehlak dəyəri kimi isə müqaisə olunmazdır
  - ✓ mübadilə dəyəri konkret əməklə, istehlak dəyəri isə abstrakt əməklə yaradılır
  - istehlakçını daha çox istehlak dəyəri, istehsalçını isə mübadilə dəyəri maraqlandırır
265. Doğru olmayanı göstərin:
- xidmətlərin istehlak dəyərinin maddi forması mövcud deyil.
  - xidmətin istehlak dəyəri-əməyin faydalı effektidir.
  - xidmətlər əmtəə kimi çıxış edə bilər
  - ✓ xidmətləri yığmaq olar
  - xidmət yalnız onun istehsalı zamanı istehlak oluna bilər
266. Dünya pulu üçün xas olmayanı göstərin:
- ümumi ödəniş vasitəsi kimi fəaliyyət göstərməsi
  - ümumi alqı vasitəsi kimi çıxış etməsi
  - içtimai şərvətin ümumi təmsilçisi kimi xidmət göstərməsi
  - ✓ bütün göstərilənlər dünya pulu üçün səciyyəvidir
  - ümumi dəyər ölçüsü kimi fəaliyyət göstərməsi
267. Dəyər qanununun funksiyalarına aid deyildir:
- ✓ bütün sadalananlar dəyər qanununun funksiyalarıdır
  - əmtəə istehsalçılarının diferensiasiyası
  - istehsal sahələri və sferaları arasında resursların bölgüsü
  - sadalananlardan heç biri dəyər qanununun funksiyalarına aid deyil
  - əmək məhsuldarlığının və ETT-nin stimullaşdırılması
268. Pul tədavülü qanunu nəyi ifadə edir?
- pul aqreqatlarının cəmini;
  - pul tədavülünü tənzimləyən dövlət orqanlarının hüquqları
  - tədavüldən çıxan pul kütləsini
  - ✓ tədavül üçün zəruri olan pulun miqdarını
  - pulun funksiyalarını;
269. Barter pulun hansı funksiyasını yerinə yetirə bilər?
- dəyər ölçüsü

- yığım vasitəsi
- tədiyyə vasitəsi
- dünya pulu
- ✓ tədavül vasitəsi

270. Əmək məhsuldarlığının yüksəldilməsinin və maddi resurslardan səmərəli istifadənin stimulu:

- əmtənin istehlak dəyəridir
- əmtənin mübadilə dəyəridir
- əmtənin nadirliyidir
- ✓ əmtənin ictimai dəyəridir
- əmtənin bazar dəyəridir

271. Natural təsərrüfatından fərqli olaraq əmtəə təsərrüfatda əmək məhsulları:

- təsərrüfat fəaliyyətinin nəticəsi deyil
- əmtəə təsərrüfatındakı əmək məhsullarından heç nə ilə fərqlənmir
- istehsalçıların özü üçün istehlak dəyərinə malik olur
- ✓ ictimai istehlak dəyərinə malik olur
- istehlak dəyərinə malik olmur

272. «Smit paradoksu» adlanan paradoks əmtənin hansı xassəsinə əsaslanır?

- sadalananlardan heç biri
- ✓ nadirlik
- mübadilə dəyəri
- faydalılıq
- istehlak dəyəri

273. Kağız pulun qızıla dönərliliyinin ləğvi adlanır:

- ✓ qızılın demonetizasiyası
- pulun denominasiyası
- devalvasiya
- pulun likvidliyi
- inflyasiya

274. Tam dəyərli pullar:

- elektron pullardır
- ✓ qızıl və gümüş sikkələrdir
- veksellər və çeklərdir
- kağız pullardır
- sadalananlardan heç biri deyildir

275. Kredit pullarına nə aid deyildir?

- veksellər
- depozlarda olan pullar
- çeklər
- ✓ kağız pullar
- banknotlar

276. Tədavül üçün zəruri olan pulun miqdarını bu formulla müəyyən etmək olar:

- $M = V - P \times Q$
- $V = P + Q : M$
- ✓  $M = P \times Q : V$
- $M = P \times V - Q$
- $P = M \times V : Q$

**277.** Əmtənin bazar dəyəri əks etdirir:

- əmtənin bu və ya digər insan tələbatını ödəmə qabiliyyəti
  - əmtənin müəyyən kəmiyyət nisbətlərində digər əmtəələrə mübadilə oluna bilmək qabiliyyəti
  - bu əmtənin nadirliyi, istehlakçıların əksəriyyəti üçün əlçatmazlığı
  - konkret vaxt məqamında bazarda bu əmtəyə tələb və təklifin nisbəti
- ✓ bu əmtənin istehsalına ictimai-zəruri əmək məsrəfləri və bu məsrəflərin ictimai tələbatlara uyğunluğu

**278.** Əmtənin ictimai dəyəri nə ilə müəyyən olunur?

- əmtənin faydalılığı ilə
  - bazarda əmtənin miqdarı ilə
  - onun istehsal və reallaşma şərtlərilə
  - əmtənin nadirliyi ilə
- ✓ onun istehsal şərtlərilə

**279.** Əmtənin bazar dəyəri nə ilə müəyyən olunur?

- əmtənin nadirliyi ilə
  - bazarda əmtənin miqdarı ilə
  - əmtənin faydalılığı
  - onun istehsal şərtlərilə
- ✓ onun istehsal və reallaşdırılması şərtlərilə

**280.** Bimetallizm və monometallizm – bu formalarıdır:

- dünya pullarının
  - qiymət miqyasının
  - elektron pullarının
- ✓ pul sistemlərinin
- kredit pullarının

**281.** Pul sistemi – bu:

- pulun iqtisadiyyatda yerinə yetirdiyi funksiyalardır
- ✓ ölkədə pul tədaviyünün təşkili formasıdır
- milli və xarici valyuta kurslarının nisbətidir
  - tədaviyədəki pul kütləsidir
  - metal və kağız pul tədaviyünün nisbətidir

**282.** Nemətin faydalılığı, onun nadirliyi və onun istehsalına məsrəflər təcəssüm etdirir:

- nemətin mübadilə dəyərini
- ✓ nemətin qiymətliliyi
- nemətin qiymətini
  - sadalananlardan heç birini
  - nemətin istehlak dəyərini

**283.** Dünya pulu kimi istifadə oluna bilənlər:

- qızıl və kağız pullar
- ✓ dönərli valyuta və qızıl
- bank vekselləri və dönərli valyuta
  - sadalanan heç biri
  - kağız pullar

**284.** Xaricdən pul köçürməsi olarkən pul bu funksiyamı yerini yetirir:

- tədiyyə vasitəsi

- √ dünya pulu
- yığım vasitəsi
- dəyər ölçüsü
- tədavül vasitəsi

285. Dövlətin rəsmi ehtiyatları kimi pul bu funksiyanı yerinə yetirir:

- tədiyyə vasitəsi
- √ yığım vasitəsi
- dəyər ölçüsü
- dünya pulu
- tədavül vasitəsi

286. Restoranın menyusunda qiymət göstərilən zaman pul bu funksiyanı yerinə yetirir:

- dünya rulu
- tədavül vasitəsi
- √ dəyər ölçüsü
- yığım vasitəsi
- tədiyyə vasitəsi

287. Supermarketdə əmtəələrin pulu ödənen zaman pul bu funksiyanı yerinə yetirir:

- tədiyyə vasitəsi
- √ tədavül vasitəsi
- dəyər ölçüsü
- dünya pulu
- yığım vasitəsi

288. Vergilər ödənilən zaman pul bu funksiyanı yerinə yetirir:

- tədavül vasitəsi
- √ tədiyyə vasitəsi
- dəyər ölçüsü
- dünya pulu
- yığım vasitəsi

289. Hansı bənddə pulun təkamülünün düzgün ardıcılığı göstərilmişdir:

- qızıl, gümüş, kağız pullar, kredit pullar
- √ müəyyən əmtəələr, metal pullar, kağız pullar, kredit pullar, elektron pullar
- sikkələr, müəyyən əmtəələr, kağız pullar, kredit pullar
- metal pullar, kağız pullar, kredit pullar, elektron pullar
- sikkələr, banknotlar, veksellər, elektron pullar

290. Kim öz konsepsiyasında əmtəə dəyərinin və qiymətinin müəyyənləşdirilməsində xərjlər nəzəriyyəsi və faydalılıq nəzəriyyəsinə birləşdirmişdir:

- L. Valras
- √ A. Marşall
- D. Rikardo
- K. Menger
- A. Smit

291. Əmtəənin dəyərinin müəyyən edilməsinə iki əsas yanaşma – bu:

- son faydalılıq nəzəriyyəsi və ictimai seçim nəzəriyyəsi
- √ əmək dəyər nəzəriyyəsi və son faydalılıq nəzəriyyəsi
- ictimai seçim nəzəriyyəsi və istehsal amilləri nəzəriyyəsi
- son faydalılıq nəzəriyyəsi və istehsal amilləri nəzəriyyəsi

- əmək dəyər nəzəriyyəsi və mülkiyyət hüquqları nəzəriyyəsi

**292.** Pulun belə bir funksiyası yoxdur:

- dəyər ölçüsü
- ✓ qiymətlərin məşabı
- ödəniş vasitəsi
- dünya pulları
- tədavül vasitəsi

**293.** Pul mənsəyinin təkamül konsepsiyasına uyğun olaraq pul – bu:

- əmtəə və xidmətlərin mübadiləsinə qəbul edilən nə varsa, hər şey
- ✓ ümumi ekvivalent rolunu yerinə yetirən xüsusi növlü əmtəə
- pul kimi istifadə olunan şey
- universal əmtəə
- insanlar arasında razılaşma məhsulu

**294.** İctimai-zəruri əmək məsrəfləri-bu:

- cəmiyyətə zəruri olan əmtəələrin istehsalına məsrəflər
- ✓ ictimai normal istehsal şəraitində bu növ əmtəələrin əsas kütləsinin istehsalına məsrəflər
- mübadilə dəyərində malik əmtəələrin istehsalına əmək məsrəfləri
- dövlət tərəfindən tənzim olunan bazar iqtisadiyyatı şəraitində əmtəələrin istehsalına əmək məsrəfləri
- istehlak dəyərində malik əmtəələrin istehsalına əmək məsrəfləri

**295.** Əmtəənin müəyyən kəmiyyət nisbətərində digər əmtəələrə mübadilə olunmaq qabiliyyəti adlanır:

- ictimai-zəruri dəyər
- ✓ mübadilə dəyəri
- bazar dəyəri
- əmtəənin qiymətliliyi
- istehlak dəyəri

**296.** Əmtəənin hansısa tələbatı ödəmək qabiliyyəti:

- ictimai-zəruri dəyər
- ✓ istehlak dəyəri
- bazar dəyəri
- əmtəənin qiymətliliyi
- mübadilə dəyəri

**297.** Əmtəənin əsas xassələrinə aiddir:

- mübadilə dəyəri və bazar dəyəri
- ✓ istehlak dəyəri və mübadilə dəyəri
- əmtəənin çəkisi və ölçüləri
- sadalanan heç biri
- bazar dəyəri və istehlak dəyəri

**298.** Əmtəə – bu:

- hansısa tələbatı ödəyə bilən nə varsa hər şey
- ✓ hansısa tələbatı ödəyən və satış üçün nəzərdə tutulan əmək məhsulu
- satıcı ilə alıcı arasında alqı-satqı sövdələşməsinin predmeti olan əşya
- digər iqtisadi nemətə və ya müəyyən məbləğ pula mübadilə oluna bilən iqtisadi nemət
- inkişaf etmiş əmtəə istehsalı şəraitində yaradılmış əmək məhsulu

**299.** Təklif qanunu əks etdirir:



- satılan məhsulun miqdarı ilə qiyməti arasındakı əks əlaqəni
- √ satılan məhsulun miqdarı ilə qiyməti arasındakı birbaşa əlaqəni
- hər bir əmtəənin elastiklik dərəcəsinə
- tələb və təklif arasındakı əlaqəni
- elastik və qeyri-elastik əmtəələr arasındakı əlaqəni

**300.** Bazar hökümranlığı nədir?

- firmanın alıcılar üzərində hökmuranlığı
- √ bazar qiymətinə təsir etmək imkanı
- tələb qanunu ilə hesablaşmamaq imkanı
- tam rəqabət qabiliyyətlilik
- rəqiblərin öz siyasətinə tabe edilməsi

**301.** Alıcının inhisarcı vəziyyəti neçə adlanır?

- oliqopoliya
- √ monopseniya
- inhisara rəqabət
- diopoliyadır
- oliqopseniya

**302.** Əvəzləyicisi olmayan əmtəənin sahədə yeganə istehsalçısı olarsa bu:

- oliqopoliyadır
- √ inhisardır
- monopseniya
- diopoliyadır
- təkamil rəqabətli firmadır

**303.** Natural inhisar formalarına aid deyildir:

- təsadüfi forma
- √ təbii forma
- ümumi forma
- adı çəkilənlərdən heç biri
- sabit forma

**304.** Bazarda təkamil rəqabətin şərtləri o halda yerinə yetirilir ki, əgər:

- firmalar qiymətə təsir göstərirlər
- √ firmalar bazar qiymətinə təsir göstərmirlər
- bazara yeni firmaların daxil olması üçün baryerlər mövcud olur
- bütün sadalananların hamısının yeri var
- istehlakçılar bazar haqqında natamam informasiyaya malik olurlar

**305.** Təkamil rəqabət bazarında fəaliyyət göstərən firma öz məhsulunun təklifini azalması səbəb olur:

- əmtəənin bazar qiymətinin azalmasına
- √ bazara təsiri olmur
- bazarda əmtəə qıtlığına
- bazarda əmtəə artıqlığına
- əmtəənin bazar qiymətinin yüksəlməsinə

**306.** Hansı rəqabətin növü deyildir?

- funksional
- √ firmadaxili
- sahədaxili
- sahəarası

- firmalararası

**307.** Təkmil rəqabət üçün sadalananlardan nə səciyyəvi deyildir?

- istehsal körtəbiiyi, təsərrüfat riski
- ✓ cəmiyyətin təbəqələşməsinin qarşını alır
- istehsalın qənaətli texnologiyaları istifadə olunur
- zəif istehsalçılar bazardan sıxışdırılıb çıxarırlar
- yüksək keyfiyyətli məhsul istehsalına nail olunur

**308.** Mütləq inhisar meydana gələ bilər, əgər:

- bazarda həcminə görə böyük inhisar firması fəaliyyət göstərsə
- ✓ inhisarın buraxdığı əmtəənin əvəzediciləri yoxdursa
- inhisarçı firma tarazlı qiymətdən aşağı xərclərlə istehsal etirsə
- sadalanan hallardan heç birində
- inhisarçı firmanın əmtəəsi böyük tələbə malikdirsə

**309.** Haqsız rəqabətin əsas metodlarına aid deyil:

- rüşvət və şantajetmə
- ✓ satışdan sonrakı xidmət
- istehlakçıların aldadılması
- saxta malların istehsalı
- iqtisadi, yaxud sənaye kəşfiyyatı

**310.** Sağlam rəqabətin əsas metodlarına nəyin aid olmadığını göstərin:

- məhsulun keyfiyyətinin artması
- ✓ saxta malların istehsalı
- yeni əmtəə və xidmətlərin yaradılması və ETT nin nəticələrindən istifadə
- reklam
- qiymətlərin aşağı düşməsi

**311.** Təkmil rəqabət əlamətlərinə nə aid olmadığını göstərin:

- iştirakçıların qeyri, məhdud miqdarı
- ✓ yalnız sahədaxili rəqabətin olması
- rəqabətin hər bir iştirakçısında bazarın vəziyyəti haqqında tam informasiyanın olması
- əmtəələrin diferensiasiyasının olmaması
- rəqabətin hər bir iştirakçısının qərarlar qəbul etməsi sərbəstliyi

**312.** Azərbaycan Respublikasında Antiinhisar qanunvericiliyinə uyğun olaraq hansı müəssisələr inhisar hesab olunur?

- istehsalın 70% ni öz əlində cəmləşdirən müəssisə;
- ✓ satışın 35 % ni unsiyası əlində cəmləşdirən bir müəssisə
- satışın 50% ni öz əlində cəmləşdirən iki müəssisə;
- istehsalın 50% -ni öz əlində cəmləşdirən bir müəssisə
- satışın 20% ni öz əlində cəmləşdirən bir müəssisə;

**313.** Təbii inhisar:

- əlverişli istehsal şəraitinə malik olan istehsalçı;
- ✓ nadir və sərbəst təkrar istehsal oluna bilməyən elementlərin sahibi olan istehsal
- istehsalın həcmi razılaşıdıran müəssisələr birliyi;
- rəqabət nəticəsində yaranan inhisar.
- əlverişsiz istehsal şəraitinə malik olan istehsalçı;

**314.** İnhisarın səciyyəvi xüsusiyyətlərinə aid deyildir?

- istehsalın əksər hissəsinin bir firmada təmərküzləşməsi
- √ bütün resursların tam mobilliyi
- inhisar mənfəətini mənimsəmək
- digər firmaların bazara girişinə mane olmaq imkanlarının olması
- bazar qiymətinə təsir göstərmək imkanı

**315.** İstehsal inhisarçılığı nədir?

- hansısa bir əmtənin ancaq iri müəssisələrdə istehsal olunması
- istehsalçı müəssisələrin birləşməsidir;
- √ müəyyən növ məhsul istehsalının əsas hissəsinin bir istehsalçının əlində cəmlənməsidir;
- dövlət tərəfindən təmin edilən əmtəə satışına əlverişli şəraitdir
- əmtəə və xidmətlərin əlverişli istehsal şəraitidir

**316.** Rəqabət nədir?

- eyni əmtəə istehsalçıları arasında mübarizədir;
- √ bazar təsərrufatı subyektləri arasında əmtəələrin istehsalı və realaşması ən yaxşı şərtləri uğrunda mübarizədir;
- müəssisələr arasında bəhsləşmədir;
- istehsalçılar və istehlakçılar arasında resurslar uğrunda mübarizədir
- daha əlverişli qiymətli əmtəələrin alışına görə istehlakçılar arasında mübarizədir;

**317.** Rəqabətin hərfi mənası nədir?

- yaxşılaşdırma
- √ toqquşma
- əlverişli şərait
- bazar
- inkişaf

**318.** Hörümçək toru teoreması nəzərdə tutur ki:

- qısamüddətli dövrdə əmtəələrin qiymətləri dəyişmir
- √ təcrübə topladıqca sahibkarlar qiymət dəyişikliklərinə daha yaxşı uyğunlaşırlar
- əmtəə qiyməti yalnız onun istehsalına çəkilən xərclərdən asılıdır
- əmtəə qiyməti yalnız istehlakçı üstünlüklərindən asılıdır
- bazarda yalnız uzunmüddətli tarazlıq mümkündür

**319.** İlk dəfə kim tələbin azalması qanununu formulə etmişdir?

- A. Smit
- √ A. Kurno
- A. Marşall
- H. Hossen
- İ. Bentam

**320.** «Qiymət Əmtəənin Dəyərinin Pulla İfadəsidir» qiymətə bu tərifi verən kimdir?

- A. Marşall
- √ K. Marks
- F. Kene
- M. Fridmen
- C. Keyns

**321.** K. Marksın nəzəriyyəsinə uyğun olaraq əmtəənin bazar dəyəri nəyin əsasında formalaşır?

- tələb və təklifin tərəddüdləri əsasında
- √ müxtəlif istehsal şəraitlərində istehsal olunmuş əmtəələrin müxtəlif fərdi dəyərləri əsasında
- sahələrarası rəqabət nəticəsində
- bazar mexanizminin fəaliyyəti və dövlət qiymət siyasəti nəticəsində

- istehlakçıların zövq və üstünlükləri əsasında

**322.** Əmtəə qiymətinin azalması səbəbi ola bilər:

- istehsala vergilərin artması
- ✓ resurslara qiymətlərin aşağı düşməsi
- qarşılıqlı tamamlanan əmtəəyə qiymətin enməsi
- əmtəə - əvəzedicisinin əmələ gəlməsi
- istehlakçıların gəlirlərinin artması

**323.** K. Marksın nəzəriyyəsinə uyğun olaraq istehsal qiyməti bu prosesin nəticəsində formalaşır:

- tələb və təklifin tərəddüdlərinin
- ✓ sahələrarası rəqabətin
- yalnız tələbin dəyişikliklərinin
- yalnız təklifin dəyişikliklərinin
- istehsal şərtlərinin dəyişməsinin

**324.** Əmtəənin qiyməti bu səbəbdən arta bilər:

- əmtəənin istehsal xərclərini aşağı salan yeni texnologiyanın tətbiqi
- ✓ əmtəə təklifinin azalması
- əmtəənin istehsal olduğu xammalın qiymətinin aşağı düşməsi
- əmtəəyə tələbin azalması
- əmtəə istehsalçılarının sayının artması

**325.** Qiymətlərin bazar sistemi üçün qiymətlərin aşağıdakı növü səciyyəvi deyildir:

- pərakəndə satış qiymətləri
- müqavilə qiymətləri
- bütün sadalananlar səciyyəvi deyildir
- topdansatış qiymətləri
- ✓ bütün sadalananları səciyyəvidir

**326.** Bazar qiyməti müvazinət qiymətindən aşağı olarsa onda:

- əmtəə artıqlığı yaranır.
- ✓ əmtəələrin qıtlığı əmələ gəlir.
- ehtiyatların qiyməti azalır.
- əmtəənin təklifi artır.
- satıcılar bazarı formalaşır.

**327.** Tələb və təklifin həcmələrinin bərabər olduğu qiymət adlanır:

- normal qiymət
- ✓ tarazlı qiymət
- alıcı qiyməti
- satıcı qiyməti
- istehsal qiyməti

**328.** Hansı tərif A. Marşallın nəzəriyyəsi üzrə qiymətin anlayışına uyğun gəlir?

- qiymət - əmtəənin bazarda satışa daxil olduğu kəmiyyətdir
- ✓ qiymət - əmtəəyə görə alınan müəyyən miqdarda pul vahidləridir
- qiymət - dəyərin pul ifadəsidir
- qiymət - tələb və təklifin sabit tarazlığı ilə müəyyən olunandır.
- qiymət - əmtəənin müəyyən miqdarının alıcıları cəlb etməyə qabil olduğu səviyyədir

**329.** Hansı müddəə bazar iqtisadiyyatında qiymətlərin mahiyyəti və rolunu əks etdirmir?

- qiymətlər sistemi əsas təşkilədiçi qüvvə rolunu oynayır
- ✓ qiymətlər dövlət orqanları tərəfindən təyin olunur
- bazar subyektləri öz iqtisadi mənafeələrini həyata keçirəcək qiymətlərə istiqamətlənirlər
- bütün müddəalar əks etdirir
- qiymətlər sahibkarlar və istehlakçılar üçün onların seçimində indikator rolunu oynayır

**330.** Qarşılıqlı əvəzolunan nemətlərə aiddir:

- paltar və ayaqqabı
- ✓ qələmlər və flomasterlər
- taxıl və çörək
- dəftərlər və piroqlar
- rəng və fırça

**331.** Tamamlayıcı nemətlərə aiddir:

- qələm və flomaster
- dəftər və pirocna
- kabab və qoyun əti
- ✓ avtomobil və benzin
- pivə və kvas

**332.** Tələbin qiymət üzrə elastikliyi göstərir:

- qiymətin azalması zamanı tələbin həcmnin aşağı düşməsi
- ✓ qiymətin 1% dəyişməsi zamanı tələbin həcmnin nisbi dəyişməsi
- tələbin həcmnin resursların qiymətindən asılılığı
- tələbə təsir edən qeyri - qiymət amillərinin dəyişməsi zamanı təklifin həcmnin dəyişməsi
- qiymətin artması zamanı tələbin həcmnin artması

**333.** İqtisadi nəzəriyyədə hansı müddəa tələb və təklif qaydalarından biri deyildir?

- təklif ixtisarı tarazlı qiymətin artmasına və tarazlı əmtəə miqdarının azalmasına səbəb olur
- tələbin azalması tarazlı qiymətin və tarazlı əmtəə miqdarının aşağı enməsinə gətirib çıxarır
- ✓ tələbin azalması tarazlı qiymətin aşağı düşməsinə və tarazlı əmtəə miqdarının artmasına gətirib çıxarır
- əmtəənin təklifinin artması tarazlı qiymətin azalması və tarazlı əmtəə miqdarının artması ilə nəticələnir
- tələbin artması həm tarazlı qiymətin, həm də tarazlı əmtəə miqdarının artmasına səbəb olur

**334.** Sadalananlardan hansı bazar tarazlığı vəziyyətinin səciyyəsinə aid deyildir?

- əmtəəyə tələb və təklif üst-üstə düşür
- ✓ tarazlıq şəraitində qiymət üzrə əmtəəyə tələb elastikliyi 1-ə bərabərdir
- əmtəə tarazlıq qiymətilə satılır
- tarazlıq istənilən rəqabət bazarında yarana bilər
- tarazlıq resursların bölgüsü səmərəliliyini əks etdirir

**335.** Hansı halda həm tələbin həcmnin, həm də təklifin həcmnin azalması zamanı əmtəənin qiyməti artar?

- əgər tələbin həcmi təklifin həcminə nisbətən daha çox azalmışdırsa
- ✓ əgər təklifin həcmi tələbin həcminə nisbətən daha çox azalmışdırsa
- əgər alıcıların gəlirləri artmışdırsa
- belə ola bilməz
- əgər bu əmtəə üçün əmtəə-əvəzədiciləri varsa

**336.** Əgər əmtəənin qiyməti tələb və təklif ayrılığının kəsişmə nöqtəsindən yüksəkdirsə, onda:

- əmtəə defisiti meydana çıxar
- ✓ əmtəə artıqlığı əmələ gələr
- tələbin həcmi artar
- həç nə baş verməz

- təklifin həcmi azalar

**337.** Əgər əmtəəyə təklif və tələb artarsa, onda:

- tarazlı qiymət artar
- ✓ əmtəənin tarazlı həcmi artar
- tarazlı qiymət azalar
- heç nə dəyişməz
- əmtəənin tarazlı həcmi azalar

**338.** Əmtəə bazarında yeni istehsalçıların meydana çıxması səbəb olur:

- qiymətin artması və təklifin həcmnin çoxalmasına
- ✓ təklifin artması və qiymətin azalmasına
- qiymətin artması və təklifin həcmnin azalmasına
- əmtəə bazarında heç nə dəyişmir
- qiymətin və təklifin həcmnin azalmasına

**339.** Hər bir mövcud anda bazarda yaranan şərtlərin məcmusu-bu:

- bazar mexanizmidir
- ✓ bazarın konyunkturudur
- son faydalılıq qanunu
- bazar tarazlığı
- dəyər qanunu

**340.** Tələb əyrisi aşağıdakını əks etdirən xətti təcəssüm etdirir:

- tələb və təklifin qarşılıqlı əlaqəsi
- ✓ əmtəənin qiymətinin dəyişməsindən asılı olana tələbin həcmnin dəyişməsi
- alıcıların bu əmtəəni əldə etmək arzusu
- tələbin kəmiyyətinin müxtəlif amillərdən asılılığı
- alıcıların gəlirlərinin dəyişməsindən asılı olaraq tələbin dəyişməsi

**341.** Əmtəə və xidmətlər bazarında müvazinət yaratmaq üçün:

- bu əmtəə həmişə dəbdə olmalıdır
- ✓ tələbin həcmi təklifin həcminə bərabər olmalıdır.
- texnologiyanın səviyyəsi tədricən dəyişməlidir.
- əmtəə və xidmətlər bazarında müvazinət yaratmaq mümkün deyil
- qiymət istehsal xərclərilə mənfəətin cəminə bərabər olmalıdır.

**342.** Bazar mexanizmi elementinə aid deyil:

- qiymət
- ✓ sadalanan hamısı aiddir
- tələb
- sadalanan heç biri aid deyil
- təklif

**343.** Aşağıdakı terminlərdən hansı insanların məhsulu almaq imkanları və istəklərini əks etdirir:

- tələbat
- ✓ tələb
- istək
- faydalılıq
- zərurət

**344.** Tələb qanununa müvafiq olaraq, əmtəənin qiyməti artarsa:

- tələb də artır
- √ tələbin kəmiyyəti azalır
- tələbin kəmiyyəti artır
- istehsalçıların arasında rəqabət güclənir
- tələb azalır

**345.** Təklif qanunu əks etdirir:

- satılan məhsulun miqdarı ilə qiyməti arasındakı əks əlaqəni
- √ satılan məhsulun miqdarı ilə qiyməti arasındakı birbaşa əlaqəni
- hər bir əmtəənin elastiklik dərəcəsini
- tələb və təklif arasındakı əlaqəni
- elastik və qeyri-elastik əmtəələr arasındakı əlaqəni

**346.** Ev təsərrüfatının maddi bazasının yaradılması insan kapitalının formalaşmasının hansı mərhələsində baş verir?

- bütün sadalanan mərhələlərə aiddir
- √ insan kapitalının yaranması mərhələsi
- insan kapitalının istehsalı mərhələsi
- sadalanan mərhələlərdən heç birinə aid deyil
- insan kapitalının reallaşdırılması mərhələsi

**347.** Ailə sahibkarlığı insan kapitalının formalaşmasının hansı mərhələsinə aiddir?

- insan kapitalının yaranması mərhələsi
- sadalanan mərhələlərdən heç birinə aid deyil
- bütün sadalanan mərhələlərə aiddir
- √ insan kapitalının reallaşdırılması mərhələsi
- insan kapitalının istehsalı mərhələsi

**348.** Ev təsərrüfatının iqtisadi funksiyalarına aid deyil:

- resursların bölgüsü funksiyası
- istehlak funksiyası
- sadalananlardan heç biri iqtisadi funksiyalara aid deyil
- istehsal funksiyası
- √ bütün sadalananlar iqtisadi funksiyalara aiddir

**349.** Ev təsərrüfatının sosial funksiyalarına aid deyil:

- uşaqların doğulması
- bütün sadalananlar ev təsərrüfatının sosial funksiyalarına aiddir
- uşaqların saxlanması
- √ gəlirin ailə daxilində bölgüsü
- uşaqların tərbiyəsi

**350.** Bazar iqtisadiyyatında ev təsərrüfatının rolunun səciyyəliyinə aid deyil:

- ev təsərrüfatı - əhalinin gəlirlərini formalaşdıran subyektdir
- ev təsərrüfatı əhalinin məşğulluğunun xarakterini, onun ictimai istehsal və ev əməyi arasında bölgüsünü müəyyən edir
- ev təsərrüfatı - əmək resurslarının təkrar istehsalının əsas subyektidir
- √ ev təsərrüfatı iqtisadiyyatda tənzimləyici funksiyasını yerinə yetirir
- ev təsərrüfatı gəlirlərdən istifadənin xarakterini müəyyən edir

**351.** Ev təsərrüfatının iqtisadi səciyyəsinə aid deyil:

- ev təsərrüfatının üzvlərinin məşğulluğu
- ev təsərrüfatının üzvlərinin peşəkar hazırlığı
- fərdi əmək fəaliyyəti
- √ bütün sadalananlar aiddir

- ev təsərrüfatının əmək qabiliyyətli üzvlərinin sayı

**352.** Ev təsərrüfatının əmlak səciyyələrinə aid deyil:

- ✓ ev təsərrüfatının üzvlərinin təhsil səviyyəsi
- maddi-məişət nemətləri ilə təmin olunma
- evin xarakteri
- bütün sadalananlar ev təsərrüfatının əmlak xarakteristikalarına aiddir
- torpaq sahəsinin, bağın mövcud olub-olmaması

**353.** Ev təsərrüfatlarını onların gəlirliliyi əsasında necə təsnif etmək olar?

- ev təsərrüfatının üzvlərinin ortalama gəliri üzrə
- əsas gəlir mənbələri üzrə
- ev təsərrüfatının müstəqil dolanışıq vasitələri mənbəyinə malik olan üzvlərinin sayına görə
- ✓ bütün sadalanan təsnifatlar mümkündür
- öhdədə olanların sayına görə

**354.** Ev təsərrüfatlarının demoqrafik təsnifatına aid deyil:

- ev təsərrüfatının üzvlərinin sayı
- ev təsərrüfatının üzvlərinin yaşı
- ev təsərrüfatının üzvlərinin milli tərkibi
- ev təsərrüfatının üzvlərinin qohumluq dərəcəsi
- ✓ ev təsərrüfatının harada yerləşməsi

**355.** İqtisadi vahid kimi ev təsərrüfatı üçün səciyyəvi əlamət hansıdır?

- hər bir ev təsərrüfatı, sanki bir insandan ibarət olduğu kimi, vahid qərar qəbul edir
- sadalananlar hamısı səhvdir
- hər hansı ev təsərrüfatı, qərar qəbul edərkən, öz ehtiyaclarının maksimum təmin edilməsinə nail olmağa çalışır
- ✓ sadalananlar hamısı doğrudur
- ev təsərrüfatları istehsal amillərinin tam səlahiyyətli sahibləridir və onların əmtəə və xidmətlərin istehsalçılara satışı haqqında müstəqil qərarlar qəbul edirlər

**356.** "Ailə" və "ev təsərrüfatı" anlayışlarının fərqi nədən ibarətdir?

- ev təsərrüfatına ailə üzvləri ilə qohumluq əlaqələri olmayan şəxslər də daxil ola bilər
- sadalananlar hamısı səhvdir
- ailəsi olmayan tənha insan ev təsərrüfatı hesab edilir
- ✓ sadalananlar hamısı doğrudur
- ev təsərrüfatı bir neçə ailədən ibarət ola bilər

**357.** Ev təsərrüfatının hansı müasir modelində ayrılıqda götürülmüş ev təsərrüfatının konkret hədəfləri bütün sosial-iqtisadi və institusional mühitin təsirinə məruz qalır?

- sadalanan modellərin heç birində
- nuklear modeldə
- ✓ institusional modeldə
- ənənəvi modeldə
- neoklassik modeldə

**358.** Hansı müasir modeldə ev təsərrüfatının səmərəli fəaliyyət göstərən təsərrüfatçılıq subyekti kimi təqdim edilmişdir?

- institusional modeldə
- nuklear modeldə
- ✓ neoklassik modeldə
- ənənəvi modeldə
- sadalanan modellərin heç birində



359. Hansı elmi konsepsiyada ailənin sosial davranışı daha ətraflı tədqiq edilmişdir?
- ailənin yeni iqtisadi nəzəriyyəsində
  - funksionalist konsepsiyada
  - sadalananlardan heç birində
  - münaqişə nəzəriyyəsində
  - ✓ mübadilə nəzəriyyəsində
360. Hansı elmi konsepsiyada ailəyə eyni marağa malik olan bütöv bir vahid kimi baxılır?
- münaqişə nəzəriyyəsində
  - sadalananlardan heç birində
  - ailənin yeni iqtisadi nəzəriyyəsində
  - mübadilə nəzəriyyəsində
  - ✓ funksionalist konsepsiyada
361. Hansı elmi konsepsiyada iddia edilir ki, ailə üzvlərinin maraqları fərqlənə bilər?
- ailənin yeni iqtisadi nəzəriyyəsində
  - sadalananlardan heç birində
  - mübadilə nəzəriyyəsində
  - ✓ münaqişələr nəzəriyyəsində
  - funksionalist konsepsiyada
362. Q. Bekker və T. Şultsun "Ailənin yeni iqtisadi nəzəriyyəsi" nə vaxt yaranıb?
- XIX əsrin sonunda
  - XXI əsrin lap əvvəlində
  - XX əsrin 90-cı illərində
  - ✓ XX əsrin 50-60-cı illərində
  - XX əsrin 20-ci illərində
363. İ. Baxofenin "Ana hüququ" kitabı hansı ildə nəşr edilib?
- 1889.0
  - 1901.0
  - 1850.0
  - 1875.0
  - ✓ 1861.0
364. Ev təsərrüfatının öyrənilməsinin banisi kim hesab edilir?
- V. Pareto
  - K. Marks
  - A. Smit
  - Q. Qossen
  - ✓ İ. Baxofen
365. Həyat fəaliyyəti sosial, iqtisadi və mənəvi ehtiyacların reallaşdırmasına yönəldilmiş insanların bilərəkdən qohumluq əlaqələri və məişətin ümumiliyi əsasında təşkil edilmiş kiçik qrupu necə adlanır?
- ✓ ailə
  - cəmiyyət
  - firma
  - istehlakçılar
  - müəssisə
366. Ailə büdcəsinin xərclərinə aid deyildir:
- vergilər

- ictimai təşkilatlara ödənişlər
- kommunal xidmətlərin ödənişi
- ✓ dövlət transfertləri
- istehlak əmtəələrinə xərclər

**367.** Ailə büdcəsinin gəlirlərinə daxil deyil:

- əməkhaqqı
- dövlət transfert ödənişləri
- mülkiyyətdən gəlirlər
- sahibkarlıqdan gəlir
- ✓ ictimai təşkilatlara ödənişlər

**368.** Ev təsərrüfatının bütün gəlirləri və xərcləri təşkil edir:

- əmtəə və xidmətlərin dövrünü
- əmtəə axınını
- resurslar axınını
- ✓ ailə büdcəsinə
- pul axınını

**369.** Ev təsərrüfatının məqsədi:

- mənfəətin maksimumlaşdırılması
- iş qüvvəsinin hərəkətinin maksimumlaşdırılması
- əmtəə və xidmətlərin istehlakının maksimumlaşdırılması
- ✓ faydalılığın maksimumlaşdırılması
- rentanın maksimumlaşdırılması

**370.** Keynsçi yanaşmaya əsasən dövlətin iqtisadi tənzimlənməsinin əsas məqsədi hesab olunur:

- iqtisadi artım və inflyasiyanın aşağı səviyyəsi
- ✓ stabil iqtisadi artım və məşğulluğun yüksək səviyyəsi
- məşğulluğun yüksək səviyyəsi və inflyasiyanın aşağı səviyyəsi
- tsikli təbəddüdlərin olmaması
- dünya bazarında ekspansiya

**371.** Dövlətin öz funksiyalarını həyata keçirməsi üçün zəruri pul fondları yaratmaq məqsədilə məcmu ictimai məhsulun bir hissəsinin bölgüsü, təkrar bölgüsü və istehlakı ilə əlaqədar iqtisadi münasibətlər sahəsi belə adlanır:

- dövlət tənzimləməsi
- doğru cavab yoxdur
- iqtisadi siyasət
- ✓ dövlət maliyyəsi
- iqtisadiyyatda dövlət sektoru

**372.** Dövlətin bazar iqtisadiyyatını tənzimləməsinin səmərəliliyini təmin edən tələblərə aid deyil:

- milli spesifikliyin nəzərə alınması
- dövlətin iqtisadiyyata müdaxiləsinin müsbət və mənfi nəticələri üzərində nəzarət
- bazar əlaqələrinin qırılmasına yol verməmək
- ✓ iqtisadiyyatda dövlət sektorunun olmaması
- əsasən iqtisadi tənzimləmə metodlarının tətbiq edilməsi

**373.** Dövlətin ictimai istehsalı yönümlətmək prosesi belə adlanır:

- hüquqi tənzimləmə
- innovasiya siyasəti
- dövlət sahibkarlığı
- ✓ indikativ planlaşdırma

- fiskal siyasət

374. Deyilənlərdən hansı doğru deyil?

- İqtisadi tənzimləyicilər bazar iqtisadiyyatının təbiətinə ən çox uyğun gəlir
- Dolayısı ilə müdaxilə dövlətin müəyyən iqtisadi siyasət aparmasını nəzərdə tutur
- Hüquqi tənzimləyicilər qanunvericilik bazasının yaradılmasına və qanunlara əməl olunması üzərində nəzarətə yönümlənir
- ✓ Dövlətin bazar iqtisadiyyatına birbaşa müdaxiləsi qeyri-mümkündür
- İnzibati tənzimləyicilər iqtisadi subyektlərin birbaşa dövlət orqanlarının qərarlarına tabe olması ilə bağlıdır

375. Milli maraqların dünya iqtisadiyyatında realizə olunmasına daxil deyil:

- dövlətin müəyyən xarici ticarət siyasətinin aparılması
- kapitalın beynəlxalq hərəkəti üzərində nəzarət
- iş qüvvəsinin beynəlxalq miqrasiyası üzərində nəzarət
- valyuta məzənnələrinə təsir
- ✓ antiinflasiya siyasətinin aparılması

376. İqtisadiyyatın dövlət tənzimləməsi istiqamətlərinə aid deyil:

- regional siyasət
- institusional siyasət
- ✓ sadalananların hamısı aiddir
- sosial siyasət
- xarici iqtisadi siyasət

377. Deyilənlərdən hansı doğru deyil?

- Xarici effektlərin tənzimlənməsini dövlət öz üzərinə götürür
- Dövlət informasiyanın asimmetrikliliyini əmtə və xidmətlərin keyfiyyəti üzərində nəzarət vasitəsi ilə zəiflədə bilər
- Dövlətin funksiyalarından biri gəlirlərin təkrar bölgüsüdür
- Dövlətin antitsiklik siyasəti iqtisadiyyatda tsiklik artıb-azalmaların yumşaldılmasına yönümlənir
- ✓ Dövlət inhisarların yaranmasına həmişə və hər yerdə manne olmalıdır

378. Dövlətin əsas qollarına nə aid deyil?

- Məhkəmə sistemi
- Sadalananların heç biri aid deyil
- Qanunvericilik orqanları
- İcra orqanları
- ✓ Sadalananların hamısı aiddir

379. Deyilənlərdən hansı doğru deyil?

- ✓ A.Smit hesab edirdi ki, dövlət iqtisadi proseslərə fəal müdaxilə etməlidir
- Dövlət cəmiyyətin iqtisadi və sosial inkişafının məhsuludur
- Dövlət millətin qalması və inkişafını təmin edən müəyyən funksiyaların yerinə yetirilməsinə tələbat nəticəsində yaranmışdır
- Dövlət öz fəaliyyətini özünün formalaşdırdığı hökumət vasitəsilə həyata keçirir
- Monetaristlər hesab edirlər ki, dövlət öz xərclərini məhdudlaşdırmalıdır

380. Düzgün olmayanı göstərin:

- bazar iqtisadiyyatının dövlət tənzimlənməsinin funksiyalarından biri pul tədavülünün tənzimlənməsidir
- bazar iqtisadiyyatında dövlət tənzimlənməsinin funksiyalarından biri regional siyasətin həyata keçirilməsidir
- dövlət antitsiklik siyasəti böhran zamanı tələb, investisiya və məşğulluğu stimullaşdırmaqla həyata keçirir
- ✓ bazar iqtisadiyyatında dövlət mülkiyyətçi ola bilməz
- dövlət gəlirinin yenidən bölgüsünü dövlət büdcəsi vasitəsi ilə həyata keçirir

381. Aşağıdakılardan düz olmayanı göstərin:

- rəqabətin qorunması dövlətin bazar iqtisadiyyatında ən mühüm funksiyasıdır
- bazar iqtisadiyyatında inhisarlaşma meyləli mövcuddur
- dövlət büdcəsində gəlir və xərclərin uyğunlaşdırılması məsələsini dövlət həll etməlidir
- ✓ dövlət tənzimlənməsinin neoliberal konsepsiyası keynsçi ilə müqayisədə daha səmərəlidir
- ekologiya ilə əlaqədar xarici effektlərin dövlət tənzimlənməsi müasir dünyada mühüm əhəmiyyətə malikdir

**382.** Keyninin dövlət tənzimlənməsi konsepsiyası hansı ölkənin hökumətinin hansı iqtisadi siyasətində daha dolğun tətbiq edilmişdir:

- Q.Kollun Almaniya
- U.Çerçilin Böyükbritaniya
- M.Tetçerin Böyükbritaniya
- R.Reyqanın ABŞ-da
- ✓ F.Ruzveltin ABŞ-da

**383.** Doğru olmayanı göstərin:

- dövlət öz fəaliyyətini onun formalaşdırdığı hökumət vasitəsi ilə həyata keçirir
- bütün cavablar doğrudur
- dövlət cəmiyyətin iqtisadi və sosial inkişafı nəticəsində yaranır
- müxtəlif iqtisadi nəzəriyyələr dövlətin iqtisadiyyatda rolunu fərqli şəkildə müəyyənləşdirirlər
- ✓ dövlət cəmiyyətə kənardan zorla qəbul etdirilmiş qüvvədir

**384.** Əhali gəlirlərinin yenidən bölünməsi dövlətin funksiyalarından hansına aiddir:

- xarici effektlərin tənzimlənməsi
- iqtisadi sabilliyin qorunması
- rəqabətli mühitin qorunması
- ✓ sosial funksiya
- institusional funksiya

**385.** Qloballaşma şəraitində hansı meyl meydana gəlir?

- iqtisadiyyatın dövlət tənzimlənməsinin zəifləməsi
- ✓ iqtisadiyyatın tənzimlənməsi üzrə dövlətin funksiyalarının bir hissəsinin dövlətlərarası səviyyəyə köçürülməsi
- dövlətin sosial funksiyalarının güclənməsi
- dövlətin sosial funksiyalarının zəifləməsi
- iqtisadiyyatın dövlət tənzimlənməsinin güclənməsi

**386.** Dövlətin institusional siyasəti nəzərdə tutmur:

- makroiqtisadi sabilliyin təmin edilməsi
- ✓ ayrı-ayrı regionların iqtisadi inkişafındakı fərqlərin aradan qaldırılması
- yaxşı investisiya mühitinin yaradılması
- bütün adları çəkilən məqsədlər nəzərə alınır
- ətraf mühitin mühafizə edilməsi

**387.** Dövlətin sosial funksiyası nəzərdə tutmur:

- sosial sahənin genişləndirilməsini
- ✓ iqtisad elminin sosial - institusional istiqamətinin prinsipləri əsasında iqtisadi siyasətin həyata keçirilməsini
- sosial təminat xidmətlərinin keyfiyyət və kəmiyyətinin artırılmasını
- bütün yuxarıda sadalananlar nəzərə alınır
- əhalinin sosial müdafiə olunan tərkib hissəsinin genişləndirilməsini

**388.** Bazar iqtisadiyyatının dövlətə xas olmayan funksiyaları göstərin:

- bazarın mənfi tərəfinin kompensasiya edilməsi
- ✓ qiymətlərin mərkəzləşdirilmiş şəkildə təyin edilməsi
- bazar münasibətləri iştirakçıların sosial qarantlarının təmin edilməsi
- işsizliyin azaldılmasına dair tədbirlərin həyata keçirilməsi

- fiskal siyasətin həyata keçirilməsi

**389.** Dövlətin bazara birbaşa təsiri alətini göstərin:

- milliləşdirmə, özəlləşdirmə
- ✓ bütün sadalananlar
- məqsədli maliyyələşdirmə
- sadalananlardan heç biri
- dövlət alışmaları

**390.** İqtisadiyyatın bazar təşkilinin çatışmamazlıqlarından birini göstərin:

- əmtəə - pul balanslaşdırılması
- ✓ ictimai nemətlərin istehsalını təmin etmir
- subyektlərin iqtisadi bərabərliyi
- resursların bazar qanunlarına uyğun bölgüsü
- azad qiymətqoyma

**391.** Dövlət optimal qərar qəbul edə bilmir, çünki səmərəsizliyin daxili mənbələri haqqında məlumatlıdır. Bu mənbələrə aiddir:

- byurokratizm
- ✓ bütün yuxarıda göstərilənlər
- korrupsiya
- göstərilənlərin heç biri
- lobbirlənmə

**392.** Dövlətin iqtisadiyyata birbaşa təsir metoduna aid deyil:

- bütün sadalanan metodlar aiddir
- dövlət sahibkarlığı
- ✓ indikativ planlaşdırma
- qanunverici bazanın yaradılması
- xüsusi biznesin məhdudiyəti

**393.** Dövlətin iqtisadiyyata dolayı təsir metoduna aid deyil:

- pul - kredit siyasəti
- ✓ dövlət sahibkarlığı
- vergi siyasəti
- büdcə siyasəti
- indikativ planlaşdırma

**394.** Dövlətin iqtisadiyyata təsirinin belə metodu yoxdur:

- iqtisadi
- ✓ xarici iqtisadi
- hüquqi
- bütün sadalanan formalar mövcuddur
- inzibati

**395.** Dövlətin maksimal funksiyasına aiddir:

- gəlirlərin yenidən bölgüsü
- ✓ bütün sadalananlar
- dünya bazarında milli mənafehlərin reallaşması
- sadalananlardan heç biri
- antiinflasiya siyasəti

**396.** Dövlətin minimal funksiyasına aid deyil:

- antiinhisar tənzimlənmə
- ✓ antitsiklik tənzimlənmə
- pul tədavülünün səmərəli təşkili
- ictimai nemət istehsalının təmin edilməsi
- xarici effektlərin tənzimlənməsi

397. Bazarın uğursuzluqlarına aid deyil:

- xarici effektlərin mövcudluğu
- ✓ siyasi proseslərin qeyri - təkmilliyi
- monolizm
- ictimai nemətlərin istehsalının olmaması
- informasiya asimetriyası

398. Monetarist konsepsiyaya əsasən iqtisadiyyatın dövlət tənzimlənməsində əsas hal nə hesab olunur?

- antitsiklik tənzimlənmə
- ✓ tədavüldə pul kütləsinə nəzarət
- səmərəli tələbin həvəsləndirilməsi
- xarici iqtisadi əlaqələrin həvəsləndirilməsi
- məşğulluğun kəmiyyətinin artırılması

399. «Reyqanomika» iqtisadi siyasəti hansı iqtisadi məktəbin ideyaları əsasında yaradılıb?

- marjinalist
- ✓ monetarist
- marksist
- merkantilist
- keynsçi

400. Fiziokratların fikrincə, dövlətin funksiyasına aid deyil:

- mülkiyyətin müdafiəsi
- ✓ ticarətin tənzimlənməsi
- ictimai xarakter daşıyan müəssisələrin saxlanılması
- bütün sadalananlar aiddir
- ümumi təhsil

401. Dövlətin gücünün əhalinin rifahında, müdafiə qüdrətində və dövlətə etibar etməyində kimi görürdü?

- Aristotel
- ✓ Konfutsi
- Makiavelli
- Platon
- İbn Xəldun

402. Hansı elmi istiqamət dövlətin iqtisadiyyata müdaxiləsinin məhdudluğunu müdafiə edir?

- keynsçi
- ✓ neoliberal
- sosial - institusional
- marksist
- marjinal

403. Müasir iqtisadi nəzəriyyədə dövlətin iqtisadiyyata aktiv müdaxiləsinin əsas ideoloqu kim olub?

- M. Fridman
- ✓ D. M. Keyns
- İ. Şumpeter
- P. Samuelson

- A. Marşall
- 404.** Hansı elmi istiqamət dövlətin əsas məqsədini ticarətin həvəsləndirilməsi və daxili bazarın müdafiə edilməsində görürdü?
- burjua siyasi iqtisadı
  - ✓ merkantilistlər
  - fiziokratlar
  - marjinalistlər
  - proletar siyasi iqtisadı
- 405.** Rusiya firması Azərbaycanda işləyir. Onun mənfəəti buraya daxil edilməlidir:
- Həm Azərbaycanın, həm də Rusiyanın ümumi daxili məhsuluna
  - onun gəliri heç yerə daxil edilməməlidir
  - Nə Azərbaycanın, nə də Rusiyanın ümumi milli məhsuluna
  - ✓ Azərbaycanın ümumi daxili məhsuluna və Rusiyanın ümumi milli məhsuluna
  - Azərbaycanın ümumi milli məhsuluna və Rusiyanın ümumi daxili məhsuluna
- 406.** İqtisadiyyatda artıq istehsal böhranları hansı vaxtdan müşahidə olunmağa başlanmışdır?
- XVII əsrin ortalarından
  - XX əsrin əvvəlindən
  - XIX əsrin sonundan
  - ✓ XIX əsrin əvvəlindən
  - XVIII əsrin əvvəlindən
- 407.** İqtisadi tsikllərin endogen səbəblərinə aid deyil:
- istehsalın strukturunda uyğunsuzluqlar
  - kifayət etməyən istehla
  - investisiyaların çatışmazlığı
  - ✓ yeni ərazilərin mənimsənilməsi
  - pul tədaviünün pozulması
- 408.** Vaxtaşırı olaraq əmtəələrin artıq istehsalı ilə bağlı tsikllər belə adlanır:
- ehtiyatlar tsiklləri
  - uzun tsikllər
  - investisiya tsiklləri
  - ✓ sənaye tsiklləri
  - tikinti tsiklləri
- 409.** İqtisadi tsikllərin ekzogen səbəblərinə aid deyil:
- siyasi amillər
  - qıtlıqlar
  - böyük elmi ixtiralar
  - ✓ investisiyaların çatışmazlığı
  - əhalinin miqrasiyası
- 410.** Böyük ixtiraların səbəb olduğu tsiklləri bu şəxs kəşf etmişdir:
- A. Juqlyar
  - Y. Slutski
  - S. Kuznets
  - K. Marks
  - ✓ N. Kondratyev
- 411.** Həkimə yalnız katib-referent işini təklif edirlər. Bu şəxs işsizliyin hansı növünə aiddir?

- friksion
- mövsümi
- ✓ struktur
- tsiklik
- işsiz deyil

**412.** Əmək birjasında qeydiyyatda alınmış və tezliklə iş almağa ümid edən insan hansı kateqoriyaya aiddir?

- məşğul
- iqtisadi qeyri-aktiv
- əmək qabiliyyəti olmayan
- natamam məşğul
- ✓ işsiz

**413.** Ümumi milli məhsul nədir?

- ölkə ərazisində istehsal edilmiş bütün son məhsulların və xidmətlərin məbləği
- ölkədə istehsal edilmiş bütün gəlirlərin cəmi
- daxili və xarici bazarda realizə edilmiş bütün əmtəələrin məbləği
- ölkədə istehsal edilmiş bütün əmtəələrin məbləği
- ✓ milli şirkətlər tərəfindən istehsal edilmiş bütün son məhsulların və xidmətlərin məbləği

**414.** Ümumi daxili məhsul nədir?

- milli şirkətlər tərəfindən istehsal edilmiş bütün son məhsulların və xidmətlərin məbləği
- daxili və xarici bazarda realizə edilmiş bütün əmtəələrin məbləği
- ölkədə istehsal edilmiş bütün əmtəələrin məbləği
- ✓ ölkə ərazisində istehsal edilmiş bütün son məhsulların və xidmətlərin məbləği
- ölkədə istehsal edilmiş bütün gəlirlərin cəmi

**415.** Düzgün olmayan fikri tapın:

- iqtisadi artım həyat səviyyəsinin artmasına doğru aparır
- iqtisadi artım dünya bazarında ölkənin vəziyyətini yaxşılaşdırır
- iqtisadi artım ölkənin müdafiə qabiliyyətini artırmağa imkan yaradır
- iqtisadi artım təhsil səviyyəsini yüksəltmək üçün ilkin şərait yaradır
- ✓ iqtisadi artım təbii resursların artımına imkan yaradır

**416.** İnkişaf etmiş ölkələrdə iqtisadi artımın ən əhəmiyyətli səbəbi budur:

- iş vaxtı müddətinin artırılması
- istehsalatda məşğul əhəlinin sayının artırılması
- tətbiq edilən təbii resursların keyfiyyətinin yaxşılaşması
- ✓ istehsalda texnoloji təkmilləşdirmələr
- tətbiq edilən kapitalın artırılması

**417.** Korporasiyaların mənfəəti bu kəmiyyətlərdən hansını hesablayarkən nəzərə alınır:

- sərəncamda qalan gəlir
- şəxsi gəlir
- xərclər üzrə ümumi milli məhsul
- xalis milli məhsul
- ✓ gəlirlər üzrə ümumi milli məhsul

**418.** Xərclər üzrə hesablanmış ümumi milli məhsula bu kəmiyyətlərdən hansı daxil edilmir?

- ümumi investisiyalar
- idxal
- dövlət satınalmaları
- ✓ işçilərin əmək haqqı



- ev təsərrüfatlarının əmtəələrin dəyərinin ödənişinə xərcləri

**419.** Ümumi daxili məhsulun həcmi təyin edilərkən aşağıda sadalanan kəmiyyətlərdən hansı nəzərə alınmır?

- korporasiyaların mənfəəti
- kreditə alınmış kapital üçün faizlər
- əmək haqqı
- ✓ dövlət transfertləri
- dövlət satınalmaları

**420.** Sadalananlardan hansı ümumi milli məhsulun tərkibinə daxildir?

- ✓ kitab mağazasındakı yeni dərsliyin dəyəri
- işlənmiş avtomobil alınması
- ev sahibəsinin xidmətləri
- əridilərək çuqun halına salınmış dəmir filizinin dəyəri
- şirkətin səhmlərinin alınması

**421.** İqtisadi inkişafın əks etdirən əsas istiqamətlərdən biri:

- urbanizasiya vəziyyətinin yaxşılaşdırılması
- təhsil və səhiyyənin səviyyəsinin yüksəldilməsi
- ✓ iqtisadi artımın sürəti
- ətraf mühitin qorunması
- iqtisadiyyatın strukturası

**422.** Qiymətlərin ümumi səviyyəsinin davamlı və ardıcıl olaraq yuxarı qalxması necə adlanır?

- iqtisadi artım
- işsizlik
- staqflyasiya
- ✓ inflyasiya
- deflyasiya

**423.** Aşağıdakılardan hansılar inflyasiyanın sürətli artım növünə aid deyil?

- sürətli
- ifrat (hiper)
- hamısı aiddir
- ✓ gözlənilən
- mülayim

**424.** Qısamüddətli işsizliyə aiddir:

- friksion, tsiklik
- tsiklik, friksion
- struktur, tsiklik
- ✓ mövsümi, friksion
- mövsümi, tsiklik

**425.** Uzunmüddətli işsizliyə aiddir:

- friksion, struktur
- tsiklik, friksion
- mövsümi, tsiklik
- ✓ tsiklik, struktur
- mövsümi, friksion

**426.** 2-4 ili əhatə edən tsikllər:

- Jüglər tsiklləri
- sənayə tsiklləri
- √ Kitçin tsiklləri
- Kondratyev tsiklləri
- tikinti tsiklləri

427. İqtisadi böhran, durğunluq, canlanma, yüksəlişin dövrü olaraq təkrarlanması:

- iqtisadi artım
- iqtisadi səmərəlik
- √ iqtisadi tsikl
- iqtisadi inkişaf
- təsərrüfat fəaliyyəti

428. Bir-birini ardıcıl əvəz edən tsiklin fazalarını iqtisadçılardan kim müəyyənləşdirmişdir:

- J.Sismondi
- D.Kondratyev
- Q.Xabler
- K.Mitçel
- √ K.Marks

429. Aşağıdakılardan hansılar iqtisadi tsikl fazalarına aid deyil?

- yüksəliş
- canlanma
- böhran
- durğunluq
- √ işsizlik

430. Əhalinin hər nəfərinə düşən maddi nemətlərin və xidmətlərin kəmiyyət və keyfiyyətini əks etdirən göstərici:

- yaşayış vasitələri
- əmək haqqı
- həyat göstəricisi
- √ həyat səviyyəsi
- həyat tərzı

431. İqtisadi artımın əsas məqsədi:

- iqtisadiyyatın keyfiyyətcə yaxşılaşdırmaq
- sərbəst vaxtın və investisiyanın artırılması
- insan kapitalının investisiyalaşdırılması
- √ əhalinin maddi rifahının yüksəldilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması
- investisiyanın həcmının artırılması

432. Aşağıdakılardan biri iqtisadi artımın amillərinə daxil deyil:

- təbii resursların kəmiyyət və keyfiyyəti
- resursların səmərəli bölgüsü
- əsas kapitalın həcmi
- texniki tərəqqi
- √ mülkiyyətin növləri

433. İqtisadi artımın hansı əsas tipləri var?

- sabit inkişaf tipi
- sürətli inkişaf tipi
- ekstensiv və sabit tipi
- intensiv və sürətli tipi

✓ ekstensiv və intensiv tipi

434. İqtisadi artım nədir?

✓ real ÜDM-in mütləq həcmnin və adambaşına düşən real ÜDM-in artımı

- istehsal amillərinin sahələr arasında bölgüsü
- bank faizlərinin aşağı salınması, istehsalı genişləndirmək
- resursların sahələr arasında bölgüsü
- amortizasiya ayırmaları hesabına istehsalı genişləndirmək, ÜDM-in amillərinin kəmiyyətinin saxlanması

435. Həyat səviyyəsi kateqoriyası ilk dəfə kim tərəfindən istifadə edilmişdir?

- C.Mill
- A.Marşal
- C.Klark
- ✓ K.Marks
- D.Rikardo

436. Ölkənin istehsalının inkişaf dərəcəsini, onun əhalisinin rifah halını ən real müəyyən edən göstərici:

- ümumi milli məhsul
- ümumi daxili məhsul
- milli gəlir
- xalis milli məhsul
- ✓ adambaşına düşən ümumi milli məhsul

437. ÜDM-i necə ölçmək olar?

- gəlirlərə və istehlaka görə
- hamısı düzdür
- istehsala və istehlaka görə
- ✓ gəlirlərə və xərclərə görə
- xərclərə və istehlaka görə

438. Müəyyən bir dövr ərzində cəmiyyətin yaratdığı maddi nemətlərin məcmu dəyəri:

- ümumi milli məhsul
- ümumi gəlir
- ümumi daxili investisiya
- ✓ ümumi ictimai məhsul
- ümumi daxili məhsul

439. İqtisadi siyasətin belə növü yoxdur:

- institusional-hüquqi siyasət
- xarici ticarət siyasəti
- ✓ inhisarçılıq siyasəti
- antisiklik siyasət
- sosial siyasət

440. İqtisadi siyasətin obyektidir:

- pul tədavülü
- məşğulluq
- rəqabət mühiti
- ✓ sadalananların hamısı
- iqtisadiyyatın sahəvi strukturu

441. İqtisadi siyasətin subyektlərinə aid deyil:

- hökumət
- həmkarlar ittifaqları
- siyasi partiyalar
- ✓ sosial təminat
- parlament

**442.** Dövlətin daxili qeyri-stabillik mənbələri var. Hansı bu mənbələrə aid deyil?

- bürokratiya
- sadalanlardan heç biri
- korrupsiya
- ✓ sadalanan hamısı
- lobbiçilik

**443.** Dövlətin uğursuzluqlarının səbəbinə aid deyil:

- siyasi proseslərin qeyri təkmilliyi
- bütün sadalananlar aiddir
- bürokratiya üzərində nəzarətə məhdudiyət
- ✓ qeyri təkmil rəqabətin olması
- zəruri informasiya qərarlarının qəbul edilməsi məhdudiyəti

**444.** İqtisadiyyatın tənzimlənməsi prosesində dövlətin qeyri səmərəli qərarlar qəbul etməsi imkanı hesab olunur:

- informasiyaların assimetrikliyi
- siyasi renta
- ✓ dövlətin "uğursuzluqları"
- loqrollinq
- lobbiçilik

**445.** İctimai seçim nəzəriyyəsi nə vaxt yaranmışdır:

- 1990 cı illərin əvvəllərində
- 1980 cı illərin sonunda
- ✓ 1960 cı illərin sonunda
- 1970 ci illərdə
- 1950 ci illərdə

**446.** Loqrollinq, bu:

- siyasi rentanın əldə edilməsi
- ictimai faydalılığın maksimumlaşdırılması
- lobbiçilik
- ictimai marağın xüsusi maraqdan üstün olması
- ✓ səsvermədə səsli satın almaq

**447.** Siyasi proseslər yolu ilə siyasi institutlar vasitəsilə iqtisadi xeyrin əldə olunması:

- differensial rentadır
- inhisar rentası
- lobbiçilikdir
- loqrollinqdir
- ✓ siyasi rentadır

**448.** İctimai secim nəzəriyyəsinin siyasi proseslərə yanasmasının xüsusiyyəti bundadır:

- dövlət budcəsi vəsaitlərinin bölgüsü məsələsinə böyük diqqət yetirilir
- doğru cavab yoxdur
- ictimai nemətlər istehsalının səmərəliliyi tədqiq olunur
- ✓ fərdi marağ ictimai həyatın əsas təkanverici motivi kimi nəzərdən keçirilir

- ictimai nemətlərin ayrı ayrı fərdlər arasında bölüşü prosesini nəzərdən keçirilir

**449.** Xüsusi maraqlar qrupu (Lobby) həyata keçirir:

- ayrı ayrı fərdlərin üstünlükverimlərini üzə çıxarır
- xarici effektlərin tənzimlənməsini
- fərdlər arasında rifahın bölgüsünü
- ✓ dövlət büdcəsinin yenidən bölgüsü məsələlərinə təsirini
- ictimai seçim

**450.** İctimai seçim nəzəriyyəsi kim tərəfindən yaradılıb?

- V. Pareto
- A. Piqu
- P. Samuelson
- L. Valras
- ✓ D. Byukenen

**451.** Hansı nəzəriyyə görə siyasi sfera bazarın novlərdən biridir:

- müqayisəli üstünlüklər
- izafi dəyər
- istehlakçı davranışı
- son hədd faydalılığı
- ✓ ictimai seçim

**452.** İctimai seçim nəzəriyyəsi, bu nəzəriyyə öyrənir:

- ✓ insanların dövlət idarələrindən öz mənafeləri üçün istifadə etdikləri üsulları
- firmaların davranış motivləri və prinsiplərini
- istehlakçıların gəlirləri və üstünlükverimləri nəzərə alınmaqla tələbin formalaşmasını
- gəlirlərin cəmiyyətdə yenidən bölgüsü metodları
- amil gəlirlərinin əldə olunması və bölgüsü prosesini

**453.** Vətəndaşların, ilk növbədə əhalinin ən ağır maddi vəziyyətdə olanların inflyasiyadan, işsizlikdən müdafiəsinə yönəldilən siyasət:

- institusional siyasət
- fiskal siyasət
- antiinflyasiya siyasəti
- ✓ sosial siyasət
- monetar siyasət

**454.** Dövlətin iqtisadiyyatın depresiya dövründə apardığı siyasət:

- antiinflyasiya siyasəti
- sosial siyasət
- monetar siyasət
- fiskal siyasət
- ✓ antitsiklik siyasət

**455.** Aşağıda qeyd olunanlardan hansı iqtisadi siyasətin məqsədinə aid deyil?

- iqtisadi artım
- məşğulluğun yüksək səviyyəsi
- qiymətin stabilliyi
- ✓ dövlət büdcəsinin kəsiri
- milli valyutanın dayanıqlığı

**456.** Dövlət tərəfindən iqtisadiyyatın idarə edilməsi prosesində öz məqsədlərinə nail olmaq üçün istifadə edilən strateji və taktiki tədbirlər:

- iqtisadi proqramlaşdırma
- iqtisadiyyatın sahə və regional quruluşu
- iqtisadiyyatın dövlət tənzimlənməsi
- ✓ dövlətin iqtisadi siyasəti
- dövlət planlaşdırılması

**457.** Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafının I Dövlət Proqramı nə vaxt qəbul edilmişdir?

- ✓ 2004-cü ildə
- 2014-cü ildə
- 2007-ci ildə
- 2009-cu ildə
- 2011-ci ildə

**458.** Hansı ildə Azərbaycanın ümumi daxili məhsulu ümumi daxili məhsulun keçid dövrünün başlanğıcına qədərki (1989-cu ildəki) səviyyəsini ötmüşdür?

- 2002-ci ildə
- 2006-cı ildə
- 2008-ci ildə
- ✓ 2004-cü ildə
- 2000-ci ildə

**459.** Azərbaycandan ixracın strukturunda birinci yeri hansı ölkə tutur?

- Rusiya
- Ukrayna
- Türkiyə
- Almaniya
- ✓ İtaliya

**460.** Azərbaycana idxalın strukturunda birinci yeri hansı ölkə tutur?

- Ukrayna
- Türkiyə
- ✓ Rusiya
- İtaliya
- Almaniya

**461.** Azərbaycan Respublikasında "Əsrin müqaviləsi" nə vaxt qüvvəyə minmişdir?

- 1993-cü ildə
- 1996-cı ildə
- ✓ 1994-cü ildə
- 1995-ci ildə
- 1997-ci ildə

**462.** Azərbaycanda "Antiinhisar fəaliyyəti haqqında" Qanun nə vaxt qəbul edilmişdir?

- 1995-ci ildə
- 1997-ci ildə
- 2002-ci ildə
- 2000-ci ildə
- ✓ 1993-cü ildə

**463.** Azərbaycanda "Sosial sığorta haqqında" Qanun nə vaxt qəbul edilmişdir?

- 2000-ci ildə
- 2002-ci ildə
- 1993-cü ildə

- 1995-ci ildə
- √ 1997-ci ildə

**464.** Azərbaycanca "Müəssisələr haqqında" Qanun nə vaxt qəbul edilmişdir?

- 1992-ci ildə
- 1996-cı ildə
- 1995-ci ildə
- √ 1994-cü ildə
- 1993-cü ildə

**465.** Azərbaycanca "Torpaq islahatı haqqında" Qanun nə vaxt qəbul edilmişdir?

- 1992-ci ildə
- 1995-ci ildə
- 1994-cü ildə
- √ 1996-cı ildə
- 1993-cü ildə

**466.** Azərbaycanca "Sahibkarlıq fəaliyyəti haqqında" Qanun nə vaxt qəbul edilmişdir?

- 1995-ci ildə
- 1996-cı ildə
- 1993-cü ildə
- 1994-cü ildə
- √ 1992-ci ildə

**467.** Azərbaycan iqtisadiyyatında keçid dövrünün başlanğıc mərhələsi üçün səciyyəvi deyildi:

- institusional dəyişikliklər
- torpaq islahatının keçirilməsi
- mülkiyyət formalarının dəyişməsi
- qiymətlərin liberallaşdırılması
- √ sürətli iqtisadi artım

**468.** XXI əsrin birinci onilliyində Azərbaycan iqtisadiyyatının inkişafı üçün səciyyəvi hal deyil:

- √ xarici iqtisadi əlaqələrin zəifləməsi
- iqtisadiyyatda özəl sektorun genişlənməsi
- yoxsulluğun səviyyəsinin azaldılması
- iqtisadi artım
- dövlət büdcəsinin kəsininin azalması

**469.** Müasir Azərbaycan iqtisadiyyatında hansı ildən başlayaraq iqtisadi artım müşahidə olunur?

- 2000-ci ildən
- √ 1996-cı ildən
- 1993-cü ildən
- 1990-cı ildən
- 2003-cü ildən

**470.** Azərbaycan iqtisadiyyatında keçid dövrünün əsas məzmunu nədən ibarət idi?

- iqtisadi müstəqillik əldə edilməsi
- bazar münasibətlərinə keçid
- sadalananların heç biri
- ümumdünya iqtisadi sistemində daxil olma
- √ sadalananların hamısı

**471.** Azərbaycanda neçənci ildən ÜDM və ÜMM hesablanmasına keçilmişdir?

- 1986.0
- 1990.0
- 1989.0
- √ 1988.0
- 1987.0

472. Sahələrin, istehsal növlərinin və ərazi komplekslərinin qarşılıqlı əlaqəli sistemi:

- sahələr kompleksinin məcmusu
- bütün istehsal sahələrinin məcmusu
- regional iqtisadiyyat
- √ milli iqtisadiyyat
- ərazi iqtisadiyyatı

473. Kapitalın beynəlxalq axınında kapitaldan istifadənin xarakteri üzrə hansı növlər fərqləndirilir?

- qısamüddətli və uzunmüddətli investisiyalar
- √ borc və sahibkar investisiyaları
- ixrac və idxal investisiyaları
- özəl və dövlət investisiyaları
- birbaşa investisiyalar və portfel investisiyaları

474. Kapitalın beynəlxalq axınında kapital yatırımı müddətləri üzrə hansı növlər fərqləndirilir?

- ixrac və idxal investisiyaları
- √ qısamüddətli və uzunmüddətli investisiyalar
- birbaşa investisiyalar və portfel investisiyaları
- ssuda və sahibkar investisiyaları
- özəl və dövlət investisiyaları

475. Kapitalın beynəlxalq axınında onun mənşəyinə görə hansı növlər fərqləndirilir?

- √ özəl və dövlət investisiyaları
- birbaşa investisiyalar və portfel investisiyaları
- ssuda və sahibkar investisiyaları
- ixrac və idxal investisiyaları
- qısamüddətli və uzunmüddətli investisiyalar

476. İşçi qüvvəsinin miqrasiyasının müsbət nəticələrinə aid deyil:

- miqrantların və onların ailə üzvlərinin gəlirlərinin səviyyəsinin artması
- xarici işçi qüvvəsindən istifadə edən ölkələrdə istehsal xərclərinin azalması
- işçi qüvvəsinin tərk edib getdiyi ölkələrdə işsizlik səviyyəsinin düşməsi
- miqrantların peşəkar və mədəni səviyyəsinin artması
- √ işçi qüvvəsini qəbul edən ölkələrdə işsizlik səviyyəsinin artması

477. Müasir beynəlxalq əmək miqrasiyası üçün səciyyəvi deyil:

- miqrasiya müddətinin artması
- miqrantların ümumi sayında gənclərin payının artması
- xarici işçi qüvvəsinin keyfiyyətinə tələblərin artması
- inkişaf etməkdə olan ölkələr arasında miqrasiyanın artması
- √ inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə miqrasiyanın artması

478. İşçi qüvvəsinin miqrasiyasının mənfi nəticələrinə aid deyil:

- işçi qüvvəsini qəbul edən ölkələrdə sosial problemlərin kəskinləşməsi
- bütün sadalananlar mənfi nəticələrə aiddir
- işçi qüvvəsinin tərk edib getdiyi ölkələrdə "beyin axını"



- işçi qüvvəsini qəbul edən ölkələrdə işsizlik səviyyəsinin artması
- ✓ işçi qüvvəsinin tərک edib getdiyi ölkələrdə işsizlik səviyyəsinin düşməsi

**479.** Beynəlxalq əmək bazarının inkişafına imkan yaradan amillərə aid deyil:

- nəqliyyat və rabitə vasitələrinin inkişafı
- ✓ müxtəlif ölkələrdə təhsil və ixtisaslaşma meyarlarında fərq
- ucuz işçi qüvvəsindən istifadə etmək cəhdi
- ixtisaslı işçi qüvvəsi cəlb etmək cəhdi
- transmilli korporasiyaların fəaliyyəti

**480.** Xarici ticarətin tənzimlənməsi vasitələrinə aid deyil:

- gömrük tarifi
- texniki standartlar və normalar
- lisenziya sistemi
- ✓ valyuta məzənnəsi
- gömrük kvotası

**481.** Dövlətin daxili bazarı xarici kapital, əmtəə və işçi qüvvəsi üçün açıq etməyi hədəfləyən xarici siyasəti necə adlanır?

- eqalitarizm
- sentrizm
- utilitarizm
- ✓ liberalizm
- proteksionizm

**482.** Dövlətin daxili bazarı rəqiblərdən qorumağa və xarici bazarları ələ keçirməyə yönəldilmiş xarici siyasəti necə adlanır?

- eqalitarizm
- sentrizm
- utilitarizm
- liberalizm
- ✓ proteksionizm

**483.** Dünya təsərrüfat sisteminin subyektləri deyil:

- dövlətlər
- bütün sadalananlar dünya təsərrüfat sisteminin subyektləridir
- beynəlxalq iqtisadi təşkilatlar
- ✓ beynəlxalq hərbi bloklar
- transmilli korporasiyalar

**484.** Dünya təsərrüfat sisteminin struktur elementi deyil:

- dünya əmtəə və xidmətlər bazarı
- ✓ bütün sadalananlar dünya təsərrüfat sisteminin struktur elementləridir
- dünya iş qüvvəsi bazarı
- dünya valyuta sistemi
- dünya kapital bazarı

**485.** Dünya təsərrüfat sisteminin formalaşmasının ən əhəmiyyətli amillərinə aid deyil:

- beynəlxalq əmək bölgüsü
- ✓ keçid iqtisadiyyatı ölkələrinin mövcudluğu
- transmilli korporasiyaların fəaliyyəti
- təsərrüfat həyatının beynəlmilləşməsi
- müstəmləkə sisteminin mövcudluğu

486. Dünya təsərrüfat sistemini təmsil edən ölkələrin beynəlxalq əmtəə-pul, ticari-iqtisadi və maliyyə-kredit münasibətlərinin tarixən yaranmış sistemi belə adlanır:
- dünya təsərrüfat sistemi
  - ✓ dünya bazarı
  - dünya valyuta sistemi
  - böyük açıq iqtisadiyyat
  - beynəlxalq əmək bölgüsü
487. Öz aralarında beynəlxalq iqtisadi münasibətlərlə bağlı olan bütün dünya ölkələrinin milli təsərrüfatlarının tarixən yaranmış məcmusu belə adlanır:
- beynəlxalq əmək bölgüsü
  - ✓ dünya təsərrüfat sistemi
  - kiçik açıq iqtisadiyyat
  - böyük açıq iqtisadiyyat
  - dünya valyuta sistemi
488. İqtisadiyyatın açıqlığının ən böyük dərəcəsi hansı ölkələr üçün səciyyəvidir?
- Çin üçün
  - Cənubi Asiya regionu ölkələri üçün
  - ✓ Avropa İttifaqının üzvü olan ölkələr üçün
  - keçid iqtisadiyyatı ölkələri üçün
  - ABŞ və Kanada üçün
489. Dünya iqtisadiyyatının strukturunda ölkələrin hansı qrupları fərqləndirilir?
- inkişaf etmiş ölkələr
  - ✓ bütün sadalanan qruplar
  - keçid iqtisadiyyatı ölkələri
  - sadalanan qruplar mövcud deyil
  - inkişaf etməkdə olan ölkələr
490. Milli iqtisadiyyatın açıqlıq dərəcəsinin göstəricisi deyil:
- xarici ticarət kvotası
  - ✓ xalis ixracın həcmi
  - ixrac kvotası
  - xarici ticarət dövriyyəsinin ümumi daxili məhsula nisbətdə elastiklik əmsalı
  - idxal kvotası
491. Hansı iqtisadiyyat beynəlxalq əmək bölgüsünün üstünlüklərini daha tam reallaşdırır və beynəlxalq iqtisadi əlaqələrin müxtəlif formalarından geniş istifadə edir?
- milli iqtisadiyyat
  - ✓ açıq iqtisadiyyat
  - ənənəvi iqtisadiyyat
  - qarışıq iqtisadiyyat
  - xəlvəti iqtisadiyyatı
492. Mülkiyyət münasibətlərinin beynəlmilləşməsi, əmək bölgüsü və kooperasiyalaşmanın daha yüksək səviyyəsi, təsərrüfatların təşkilinin yeni formaları, beynəlxalq iqtisadi təşkilatların tənzimləyici rolu:
- makroiqtisadi tendensiya
  - ✓ iqtisadi qloballaşma tendensiyası
  - beynəlxalq iqtisadi tendensiyanın güclənməsi
  - ictimai istehsalın artım tempi
  - xarici ticarətin güclənməsi tendensiyası
493. Dünya birliyinin gələcək sosial-iqtisadi tərəqqisinin mövcud güclənməsinə zərər yetirə bilən təhlükə:

- işsizlik
- √ ekoloji fəlakət
- xəstəliklər
- su qıtlığı problemi
- texniki tərəqqi

494. Urbanizasiyanın meydana gəlməsinin, inkişaf edib global prosesə çevrilməsinin başlıca amillərindən biri:

- təbii resursların tükənməsi
- √ elmi-texniki tərəqqi
- elmi-texniki gerilik
- ətraf mühitin qorunması
- etnik çəkişmələr

495. Beynəlxalq əmək bölgüsünün ən mühüm formaları:

- təmərküzləşmə
- √ ixtisaslaşma və kooperasiyalaşdırma
- kooperasiyalaşdırma və mərkəzləşmə
- təmərküzləşmə və mərkəzləşmə
- mərkəzləşmə və ixtisaslaşma

496. Dünya bazarında reallaşan əmtəələrin dəyərinin pulla ifadəsi:

- tarazlıq qiymətləri
- √ dünya qiymətləri
- qiymət indeksi
- istehlak səbəti qiyməti
- bazar qiymətləri

497. Xarici əmtəələrin ölkəyə daxil olması necə adlanır?

- ixrac
- √ idxal
- ticarət mübadiləsi
- ticarət əməliyyatı
- iqtisadi əlaqə

498. Əmtəə və xidmətlərin ixrac və idxalını maneəsiz həyata keçirən ölkələrin iqtisadiyyatı:

- gizli iqtisadiyyat
- √ açıq iqtisadiyyat
- ənənəvi iqtisadiyyat
- bağlı iqtisadiyyat
- qapalı iqtisadiyyat

499. Hökumətin, firmaların, ayrı-ayrı şəxslərin ölkədə istehsal edilən və başqa ölkədə satılması nəzərdə tutulan əmtəə və xidmət:

- idxal
- √ ixrac
- renta
- valyuta
- kvota

500. Müxtəlif ölkələrin milli iqtisadiyyatının əməkdaşlıq etməsi yolu ilə onların ya tam və yaxud qismən vahid hala salınması:

- iqtisadi əlaqə
- dünya iqtisadiyyatı
- istehsal inteqrasiyası

- milli əməkdaşlıq
- √ iqtisadi inteqrasiya